



COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana olan böyük hörmət və dəstəyinin təzahürüdür

Prezident İlham Əliyev ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilmiş beynəlxalq forumda iştirak edib



Aprəlin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.

Əsas diqqəti COP29-a yönəldən Prezident İlham Əliyev bu mötəbər tədbirin Azərbaycanda keçirilməsinin önəmindən danışıraq deyib: "COP29 haqqında danışsaq, əlbəttə ki, bu, Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından biz heçqədən istərdik ki, COP29 uğurla keçsin".

COP29-un Azərbaycan üçün fürsət olacağını diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi: "Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur. Həqiqəti söylə-



mək imkanımız var. Hesab edirik, ev sahibi ölkə olmağın üstünlüklərindən biri ondan ibarətdir ki, biz on minlərlə insanı qəbul edəcəyik. Onların əksəriyyəti ölkəmizə ilk dəfə səfər edəcək. Biz öz sədrliyəmizə növbəti ölkəmizi nümayiş etdirmək, həm də ölkəmizi təqdim et-

mək fürsəti kimi baxırıq. Əslində, bu vacibdir. Biz buna həm də ön təxirəsalınmaz məsələlərin həllinə global aləmdə töhfə vermək fürsəti kimi baxırıq".

Ölkəmizin iqtisadi uğurları barədə məlumat verən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan

iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərərək. Prezident İlham Əliyev Azərbaycanın xarici borcunun çox aşağı - hətta hazırda ümumi daxili məhsulun 8 faizindən də az olduğunu diqqətə çatdırıb.

Regionda sülhün əldə olunması üçün atılan addımlardan danışıq qeyd edib: "Hazırda unikal şans yaranıb. Biz bundan məhrum olmuşduq. SSRİ süqut etdiyi zaman sülh şəraitində öz müstəqil həyatına başlamış Baltik dövlət-

lərindən fərqli olaraq, bizim bölgədə müharibələr gedirdi. İndi həmin səhifəni çevirmək şans yaranıb. Biz bunu edirik".

Dövlətimizin başçısı bu prosesdə COP29-un əla fürsət olduğunu vurğulayıb. Bildirib ki, COP29 üç Cənubi Qafqaz ölkəsi

arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlığa yol açacaq.

Bölgədə sabitliyin pozulması cəhdlərinə də toxunan dövlətimizin başçısı vurğulayıb: "Fransa, Hindistan və Yunanistan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Özü də onlar bunu açıq və nümayişkarənə şəkildə edirlər və həttə çalışırlar ki, bununla bizə nöyi isə sübuta yetersinlər. Biz, sadəcə, oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və bu gün Ermənistanın qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzü ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq".

Qeyd edək ki, forumda 30 ölkədən 70-dək ekspert iştirak edib (*Forum haqqında daha geniş material verilməlidir*).

Azərbaycan tərəfi Prezident İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir

Azərbaycan Prezidenti İlham Əliyev aprəlin 22-də Rusiyada işgüzar səfərdə olub. Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səfərin nəticələrinin qiymətləndirilməsi ilə bağlı APA-nın sualını cavablandırıb.

- Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri oldu. Səfərin nəticələrini necə qiymətləndirirsiniz?

- Azərbaycan tərəfi bu səfərin nəticələrini çox müsbət qiymətləndirir. Qeyd edim ki, səfər Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq və mütəfəqqil münasibətlərinin ruhunda keçdi. Səfər çərçivəsində dövlət başçıları ikitərəfli gündəliyə aid olan məsələləri geniş müzakirə etdilər. Bura Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi-ticarət əlaqələri, qarşılıqlı sərəməyələrin qoyuluşu, humanitar və digər məsələlər aiddir. Ticarət dövriyyəsinin artması müsbət məqam kimi xüsusi vurğulandı. Demək olar ki, Azərbaycan-Rusiya əlaqələrinin hər bir istiqaməti üzrə müsbət dinamika olduğu məmnuniyyətlə qeyd edilib.

Görüş zamanı "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi müzakirə edildi və bu layihənin icrası istiqamətində lazımı addımların atılması üçün dövlət başçıları tərəfindən aidiyyəti hökumət nümayəndələrinə tapşırıqlar verildi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanla Rusiyalı birlişdirən dəmiryolu xətti var, ancaq gözlənilən 15 milyon ton yük həcminin daşınması üçün mövcud infrastruktur müvafiq qaydada genişləndirilməlidir.



Həmçinin hər iki ölkənin lideri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqları da müzakirə etdilər. Prezident İlham Əliyev Rusiyanın bu sahədə rolunun və səylərinin yüksək qiymətləndirildiyini bildirdi.

Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü xüsusi

əhəmiyyət daşıyan tədbir oldu. Səmi şəraitdə keçirilən görüşdə SSRİ rəhbərliyində çalışarkən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu nəhəng layihənin həyata keçirilməsində rolu və verdiyi mühüm töhfələr xüsusi qeyd edildi. Bildirildi ki, hazırda Rusiya və qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb edən BAM-ın tikintisi prosesində qarşıya çıxan texnoloji və təbii çətinliklərin aradan qaldırılmasında Heydər Əliyevin səyləri və qətiyyətli iradəsi mühüm rol oynayıb. Ulu Öndərlə birlikdə çalışmış veteranlar onlarla bağlı öz xoş xatirələrini bölüşdülər.

Ümumiyyətlə, Prezident İlham Əliyevin Rusiyaya səfəri ölkəmiz arasında strateji tərəfdaşlıq və mütəfəqqil münasibətlərinin inkişafına növbəti müsbət töhfə oldu.

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi (RF XİN) Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli razılaşmaların, o cümlədən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının, regionda nəqliyyat kommunikasiyalarının açılmasının və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasının həyata keçirilməsinin zərurətini qeyd edib.

AZƏRTAC xəbər verir ki, bu barədə RF XİN kollegiyasının "Cənubi Qafqazda Rusiya maraqlarının inkişafı haqqında" mövzusunda iclası barədə mediaya verilən məlumatda deyilir.

Qeyd edilib ki, Rusiya üçün prioritet Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və rifahın təmin olunması

olub və indi də belədir. Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli razılaşmaların, o cümlədən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması, regionda nəqliyyat kommunikasiyalarının açılması və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasının tam həyata keçirilməsinə nail olmağa da-

vam etməyin zəruri olduğu qeyd edilib. İclas zamanı bölgənin koordinasiya siyasətinin və özünü təmin etməsinin gücləndirilməsi problemləri, ilk növbədə xaricdən müdaxilə olmadan bölgələrin özləri tərəfindən həll edilməsi maraqları baxımından nəzərdən keçirilib. Bu kontekstdə "3+3" (Azərbaycan, Ermənistan, Gürcüstan və İran, Rusiya, Türkiyə) Regional Məşvərət Platformasının potensialından istifadənin xüsusi əhəmiyyəti vurğulanıb. Bu istiqamətdə əməli addımların atılması nəzərdə tutulub.



Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 222

QƏRAR

Bakı şəhəri, 22 aprel 2024-cü il

"Cinayət mühakimə icraatında prosesual sənədin verilməsi barədə qəbzlərin formaları"nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1061-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında də-

yişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 26 yanvar tarixli 2457 nömrəli Fərmanının 2.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

"Cinayət mühakimə icraatında prosesual sənədin verilməsi barədə qəbzlərin formaları" təsdiq edilsin (*əlavə olunur*).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Qərarın əlavəsi ilə www.azerbaijan-news.az və nk.gov.az saytında tanışı ola bilərsiniz.

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 223

QƏRAR

Bakı şəhəri, 22 aprel 2024-cü il

"Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları"nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1061-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında də-

yişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 26 yanvar tarixli 2457 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

"Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları" təsdiq edilsin (*əlavə olunur*).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Qərarın əlavəsi ilə www.azerbaijan-news.az və nk.gov.az saytında tanışı ola bilərsiniz.

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 225

QƏRAR

Bakı şəhəri, 23 aprel 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sığorta ödənişinin verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1064-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı (Azərbaycan Respublikası-

nın Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2565 (Cild I) ilə təsdiq edilmiş "Sığorta ödənişinin verilməsi Qaydası"nın 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 4.7-ci bənddə ", lakin ümumilikdə 20 faizdən çox olmaq şərtlə" sözləri "məbləğində" sözü ilə əvəz edilsin.

2. 4.10-cu bəndin birinci cümləsində "30" rəqəmləri "24" rəqəmləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir.

Xəbər verildiyi kimi, bu gün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, iki ölkənin ekspert qrupları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.



Tank bölmələrində yarış keçirilib

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələrinin şəxsi heyəti arasında yarış keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarışda bölmələrdə şəxsi heyətin fiziki hazırlığı yoxlanılıb, zirehli texnikanın ştat silahlarının təyini olunmuş vaxt ərzində sökülüb-yığılması, eləcə də digər tapşırıqlar üzrə normativlər qəbul edilib. Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların fərdi bacarıqlarının inkişaf etdirilməsi, o cümlədən döyüş vərdişlərinin təkmilləşdirilməsidir.



Azərbaycanla Əlcəzair arasında münasibətlərin səviyyəsi məmnunluq doğurur

Milli Məclisin Sədri Sahibə Qafarova aprelin 23-də ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikasının Xalq Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.



Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinə bildirilib ki, Milli Məclisin Sədri Sahibə Qafarova bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğunu xatırladaraq, Azərbaycanla Əlcəzair arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirib.

Görüşdə münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd olunub, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin noyabrında Əlcəzairə səfərinin dost ölkələrimiz arasında münasibətlərin inkişafında tarixi mərhələ olduğu vurğulanıb.

Söhbət zamanı Azərbaycanla Əlcəzair arasında iqtisadi, mədəni, təhsil sahələrində əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Spiker Sahibə Qafarova münasibətlərin dərinləşməsində parlamentlərin xüsusi rolunu qeyd edərək deyib ki, iki ölkənin qanunverici orqanları arasında da yaxşı əlaqələr var. Vurğulanıb ki, ölkələrimiz arasında qarşılıqlı dəstək mövcuddur. Parlament üzvlərimiz də bir çox beynəlxalq təşkilatlarda birgə işləyirlər. Milli Məclisin Sədri Əlcəzairin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şöbəkəsinin işində fəal iştirakını yüksək qiymətləndirib.

Xalq Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbaset cari ilin fevral ayında keçirilən növbədənönar prezident seçkilərində Prezident İlham Əliyevin qələbəsi münasibətilə təbriklərini çatdıraraq, dövlət başçımızın bu qələbəsinin onun xalqımız qarşısında misilsiz xidmətlərinə verilən qiymət kimi dəyərləndirib. O, həmçinin Azərbaycanın özünün ərazi bütövlüyü və suverenliyini bərpa etməsi münasibətilə də təbriklərini çatdırıb.

Əlcəzair Xalq Milli Assambleyasının sədri İbrahim Bouğalının Milli Məclisin Sədri Sahibə Qafarovaya salamlarını çatdıran Qarbi Abdelbaset ölkələrimiz arasında münasibətlərin, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu sahədə əlaqələr iki-

tərəfli münasibətlərin inkişafı üçün də imkan yaradır.

Görüşdə parlamentlərimiz arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin, parlament komitələri, o cümlədən dostluq qrupları arasında təmasların daha da genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı həmçinin bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin önemi vurğulanaraq bu qərarın Azərbaycanla olan böyük etimadın təzahürü olduğu ifadə edilib.

Görüşdə qarşılıqlı maraqlı digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

"Azərbaycan"

Əlaqələrin inkişafında qarşılıqlı səfərlər mühüm əhəmiyyət kəsb edir

Aprelin 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikasının Xalq Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.



Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinə bildirilib ki, qonaqları salamlayan komitə sədri Səməd Seyidov bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğunu xatırladaraq, Azərbaycanla Əlcəzairin oxşar tarixi, müstəqillik yolu barədə fikirlərini bölüşüb. O diqqətə çatdırıb ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş və dünya miqyasında sözünü deyən ölkədir. Səməd Seyidov ölkələrimizin Qoşulmama Hərəkatı, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığında danışıb, Əlcəzairin həmisi Azərbaycanın haqq işini dəstəkləməsindən məmnunluğunu bildirib.

Söhbət zamanı komitə sədri Fransanın neokolonializm siyasəti, Ermənistanla Azərbaycan arasında sülh prosesinin gedişi, ölkəmizin Əlcəzairlə parlamentlərarası, mədəniyyət, təhsil və digər sahələrdə əlaqələrinin inkişafı barədə fikirlərini bölüşüb. Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildiren Əlcəzair Xalq Demokratik Respublikası Xalq Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbaset ölkələr arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, hələ sovetlər dönmədən Əlcəzairin Azərbaycanla yaxşı münasibətləri olub və diplomatik əlaqələrimizin qurulmasından ötən 30 il ərzində bu sə-

nasibətlər daha da inkişaf edib. O bildirib ki, ölkələrimizin beynəlxalq təşkilatlarda sız əməkdaşlığı məmnunluq doğurur. Söhbət zamanı qonaq iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi imkanları barədə fikirlərini açıqlayıb.

Görüşdə iştirak edən Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Tural Gənəcəliyev, Sevil Mikayilova Azərbaycan-Əlcəzair münasibətlərinə dair fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclisin deputatı Azər Kərimli, Əlcəzair parlament nümayəndə heyətinin üzvləri, bu ölkənin Azərbaycanı ziyarət edən Osman Abdelvahab və digər rəsmi şəxslər iştirak ediblər.

"Azərbaycan"

Azərbaycanla Əlcəzair arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Aprelin 23-də Milli Məclisin Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Əlcəzair Xalq Demokratik Respublikasının Milli Xalq Assambleyasının Milli müdafiə komitəsinin sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.



Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, Milli Məclisin Əlcəzairlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Abbaszadə ölkələrimiz arasında münasibətlərin genişləndirilməsinin əhəmiyyətindən danışıb, bu istiqamətdə qarşılıqlı səfərlərin vacibliyini qeyd edib. O, eyni zamanda ikitərəfli əlaqələrin inkişafında parlamentlərin rolundan bəhs edib, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən söz açıb. Deyib ki, Azərbaycanla Əlcəzair üzv olduqları beynəlxalq təşkilatlar çərçivəsində daim əməkdaşlıq edir, bir-birini

dəstəkləyir. Mahir Abbaszadə Azərbaycanın öz əzəli torpaqlarını Ermənistanın işğalından azad etməsindən sonra iki ölkə arasında münasibətlərin normalaşması prosesindən danışıb.

Əlcəzair parlamentinin Milli müdafiə komitəsinin sədri, Azərbaycanla dostluq qrupunun rəhbəri Qarbi Abdelbaset iki ölkə arasında əlaqələrin tarixindən bəhs edib, münasibətlərinin hazırkı səviyyəsinə məmnunluqla danışıb. Qarbi Abdelbaset bildirib ki, ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Görüşdə çıxış edən Milli Məclisin Əlcəzairlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Musa Qasımlı, Jalə Əliyeva, Ceyhun Məmmədov, Anar İsgəndərov Azərbaycan və Əlcəzair arasında münasibətlər, parlamentlərarası əlaqələrin perspektivləri barədə fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclisin Əlcəzairlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Bəhruz Məhərrəmov, Cavid Osmanov, Əlcəzair Milli Xalq Assambleyasının nümayəndə heyətinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

"Azərbaycan"

Milli Məclisin iclasında

4 kəndin qaytarılması ilə bağlı razılaşma
Azərbaycanın böyük uğurudur

verildiyini, əlavə heç bir təklif və iradın olmadığını bildirib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Sonra Nurlan Həsənov "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində sını torpaq sahələrinin yaradılması haqqında" Azərbaycan Respublikasının qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, birinci oxunuş zamanı layihə ilə bağlı beş deputatın səsverməsi qeydlərini əlaqədar aidiyyəti qurumun nümayəndələri ilə birgə işçi qaydada müzakirələrin keçirildiyini söyləyib və həmin görüşdə aydınlıq gətirilən məsələlər barədə məlumat verib.

Təqdim edilən qanun layihəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədli üçün sını torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibət icazə verməkdən imtina etmək və ya həmin şəxslərin burada qalma müddətini dayandırmaq hüququnu özündə saxlayır.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Ömək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyev "Sosial sığortaya haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. O, layihənin birinci və ikinci oxunuşda ətraflı müzakirə edildiyini, deputatların tərəfindən müsbət fikirlərin səsləndirildiyini, heç bir iradın olmadığını bildirib. Qanun layihəsi "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında" ölkə Prezidentinin müvafiq fərmanına uyğun olaraq hazırlanıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin məsələ ilə bağlı müsbət rəy verdiyi bildirildikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Millət vəkili məsələ ilə bağlı komitəyə əlavə heç bir təklifin daxil olmadığını deyib.

Milli Məclis Sədri'nin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Ömək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ barədə bu komitələrin müsbət rəy verdiklərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsindən danışıb. Millət vəkili birinci oxunuş zamanı layihə barədə geniş məlumat

Strategiyada dövlət qulluğunda institusional islahatlar aparılması məqsədilə dövlət qulluğu və onun xüsusi növləri, dövlət orqanlarının kateqoriya və iyerarxiyası, struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları, vəzifə adları ilə bağlı bir sıra anlayışların təhlil edilməsi, müntəzəm sistem qurulması üçün kompleks təkliflərin hazırlanması nəzərdə tutulur.

Bildirilib ki, "Dövlət qulluğu haqqında" qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi yuxarıda qeyd olunanların təmin edilməsi məqsədilə hazırlanıb. Sənəddə həm texniki, həm substansional məsələlərin həlli nəzərdə tutulur. Qeyd olunub ki, mövcud qanunun 8-ci maddəsi ilə tənzimlənən dövlət orqanlarının iyerarxiyası və yurisdiksiyası nəzərə alınmaqla, müntəzəm kateqoriyalar üzrə təsnifatda dəyişiklik edilərək Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyi 2-ci kateqoriya və dövlət orqanları sırasına daxil edilib.

Millət vəkili diqqətə çatdırıb ki, sənəddə "Normativ hüquqi aktlar haqqında" Konstitusiyaya Qanununun tələblərinə uyğun olaraq və qanunvericilik texnikası baxımından inzibati və yarımxəzri vəzifələrin təsnifatında dəyişiklik nəzərdə tutulub. 11-ci maddədə edilən bu dəyişikliklər, dövlət idarəetməsi sistemində hazırlanan dövlət başçısının rəhbərliyi altında aparılan uzunmüddətli islahatların davamı olduğunu deyib.

Sonra Nizami Səfərov Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Qeyd olunub ki, sənəd Azərbaycan Respublikasının Dövlət Qulluğuna İdarəetmə Şurası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

İclasda daha sonra Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarıldı. Diqqətə çatdırılıb ki, layihə gömrük orqanlarında xidmətin keyfiyyətinin yüksəldilməsi, gömrük orqanlarının əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, onların yeni qulluq yerinə köçməsinin və bununla bağlı kompensasiyanın, eləcə də qulluq keçmə yerində yaşayış yeri olmayan əməkdaşların mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi məsələlərinin tənzimləyir.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rəyev "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş) və "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş) barədə qanun layihələrini təqdim edib. Bildirilib ki, hər iki qanuna təklif edilən dəyişikliklər Azərbaycan Prezidentinin "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" 2023-cü il 7 fevral tarixli 3742 nömrəli Sərəncamından irəli gələn tələbləri özündə ehtiva edir. Bu dəyişikliklər əhəlinin sağlamlığının müdafiəsinin təmin edilməsinə, sanitar-gigiyena normalarına əməl olunmasına, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasına, istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən yayıma hallarının və qeyri-qanuni istehsalın qarşısının alınmasına yönəlib. Düzəlişlər roqabətə dözümlü investisiya

siyahılarında dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) müzakirəyə təqdim olunub. Bildirilib ki, layihədə "Dekstrometorfan" maddəsinin Azərbaycan orazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısından çıxarılaraq, Azərbaycan Respublikasının orazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına "başqa müntəzəm tərkibli dərman preparatları"nın tərkibində nəzarətdə saxlanılmır" qeydi ilə daxil edilməsi təklif edilir. Bu qeydin müəyyən edilməsi layihənin qəbul olunacağı təqdirdə "Dekstrometorfan" maddəsi olan müntəzəm tərkibli dərman preparatlarının sahibkarlar tərəfindən ölkəyə gətirilməsindəki qadağın aradan qaldırılmasını, əhəlinin qeyd edilən dərman preparatlarına əlçatanlığını təmin edəcək.

Digər dəyişikliyə əsasən, Buprenorfin maddəsinin tibbi-farmakoloji xüsusiyyətləri nəzərə alınaraq, Azərbaycan Respublikasının orazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısından çıxarılaraq yalnız Azərbaycan Respublikasının orazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına qatılması təklif edilir.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhrux Məhərrəmov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Bildirilib ki, təklif edilən dəyişikliklərin əsas məqsədi övladlığa götürmə və valideynlik hüquqlarının məhdudlaşdırılması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən çıxarılma məhkəmənin elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan informasiya sistemində inteqrasiya edilməsinin sürətləndirilməsidir.

Sənəddə Ailə Məcəlləsinin 11.1-ci və 171.2-ci maddələrinə həmin Məcəllənin 13.3-cü maddəsinin tələblərinə uyğunlaşdırma məqsədilə dəyişikliklər də təklif edilir. Belə ki "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" 2023-cü il 2 may tarixli Qanunla 13.3-cü maddəyə müvafiq dəyişiklik edilərək, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın elektron formada tərtib olunaraq tibb müəssisəsinin rəhbəri tərəfindən elektron qaydada aidiyyəti qurumların informasiya sistemində ötürülməsi imkanı qanunvericilikdə təsbit edilib. Bununla əlaqədar olaraq Məcəllənin 11.1-ci maddəsinə müvafiq dəyişikliyin edilməsi və 171.2-ci maddəsinin ləğv edilməsi təklif edilir.

Habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya arayışın təqdim edilməsi üçün qanunvericilikdə dəyişikliklərə əsasən, "Dövlət rüsumu haqqında" qanunun 2.0.3-cü maddəsində dövlət rüsumunun tutulduğu hallar sırasında nəzərdə tutulmuş "vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı" sözlərindən sonra "şəhadətnamə" sözü ilə əlavə edilməsi nəzərdə tutulur. Həmin Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsulluq vəzifəli üçün dövlət rüsumunun tutulduğu hallar siyahısına

məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeyd alınmasına görə dövlət rüsumunun tutulması da müəyyən edilir.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda qəbul edilib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhrux Məhərrəmov "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib. Millət vəkili bildirib ki, təklif edilən dəyişikliklər özümdə hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosedurunun həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətlərin daha təkmil şəkildə tənzimlənməsinə ehtiva edir. Belə ki, yeni müdaxilələrə əsasən, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı ilə xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı prosedurunun həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətlərə də şamil edilib.

Sənəddə həmçinin hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından imtina qanunvericilik əsaslarına yeni hallar əlavə edilir.

Ömək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O bildirib ki, sənəd "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsinə uyğun olaraq hazırlanıb.

Sənəddə əsasən, Əmək Məcəlləsində müvafiq dəyişiklik edilərək Məcəllənin 7-ci maddəsinin 2-2-ci hissəsinə sistem vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan informasiya sistemində inteqrasiya edilməsinin sürətləndirilməsi.

Mülki Məcəlləyə nəzərdə tutulan dəyişikliklərdə qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özüniidare orqanların səlahiyyətlərinin məhdudlaşdırılması, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasının məhdudlaşdırılması ilə bağlı tələblərin digər hüquqi şəxslərə də aid edilməsi təklif olunur.

Bu zaman publik hüquqi şəxslər və müntəzəm icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş nizamnaməsi ilə dövlət nəzarəti və yoxlama funksiyaları verilmiş hüquqi şəxslər istisna təşkil etməyəcək.

Hor iki qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev gündəliyinin sonuncu məsələsi olan Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı təqdim edib. Qeyd olunub ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək. O, dünyanın ən böyük mətbəət tədbirlərindən biri olan COP29-un ölkəmizdə keçirilməsini Azərbaycan Prezidenti cənab İlham Əliyev siyasətinin növbəti təntənəli qələbəsi, dövlətimizin beynəlxalq aləmdə artan nüfuzunu və etibarının göstəricisi kimi dəyərləndirib.

Millət vəkili təqdim edilən qanun layihəsində COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar qeyri-rezidentlərə 2024-cü il martın 1-dən 9 ay müddətinə vergi azadlıqlarının nəzərdə tutulduğunu bildirib. Sənəddə malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlərin gəlir vergisindən, mənfəət vergisindən, həmçinin malların idxalı da daxil olmaqla ƏDV-dən azad olunması təklif edilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"



Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.

AZƏRTAC Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadla bildirir ki, görüş zamanı Azərbaycan və Çexiya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.

Ötən il Azərbaycan və Çexiya arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyinin qeyd olunduğunu diqqətə çatdıran Ceyhun Bayramov, bu illər ərzində ölkələrimiz arasında inkişaf edən yüksək səviyyəli siyasi dialoqun, intensiv qarşılıqlı səfərlər və təmasların ikitərəfli, o cümlədən çoxtərəfli platformalarda birgə fəaliyyətə töhfə verdiyini bildirib.

İki ölkə arasında siyasi, iqtisadi, ticari, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar, humanitar və digər sahələr üzrə strateji tərəfdaşlığın mömnunluq doğurduğu, bununla belə ölkələrin daha da genişləndirilməsi üçün mövcud potensial və imkanlardan istifadə olunmasının zəruriliyi qeyd edilib.

Görüşdə eyni zamanda ölkəmizin COP29-a sədrliyi barədə ətraflı məlumat



verilib, habelə iki ölkə arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib. Alternativ enerji sahəsində ölkəmizin prioritetləri, Avropa ölkələri ilə əməkdaşlıq planları diqqətə çatdırılıb, Çexiya ilə də əməkdaşlıq imkanlarının olduğu bildirilib.

Nazir Ceyhun Bayramov həmçinin qarşı tərəfi postmünaqişə dövründə regional cari vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa, yenidənqurma və minatəmizləmə işləri, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi barədə ətraflı məlumatlandırılıb. Çex şirkətlərinin bərpa-quruculuq işlərində iştirakı üçün geniş potensial və maraq diqqətə çatdırılıb.

Regionda sülh və sabitliyin bərqərar edilməsi istiqamətində tarixi sərəitain mövcud olduğu, habelə ölkəmiz tərəfindən hazırkı imkanların dəyərləndirilməsi istiqamətində davamlı səylərin göstərildiyi bildirilib. Bu çərçivədə delimitasiya komissiyasından əldə olunmuş razılığa əsasən Ermənistanın işğal altında olan 4 kondimizin qaytarılmasının əhəmiyyətli addım olduğu diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində aprelin 23-də bu ölkənin xarici işlər naziri Yan Lipavski ilə görüşüb.

AZƏRTAC Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadla bildirir ki, Ceyhun Bayramov və Yan Lipavski arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Görüşlər zamanı Azərbaycan ilə Çexiya arasında siyasi, iqtisadi, enerji, humanitar və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə olunub, son regional və beynəlxalq inkişaf barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan-Çexiya strateji tərəfdaşlıq əlaqələrinin beynəlxalq hüququn norma və prinsiplərinə, bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və dəstək



kimi təməllər üzərində qurulduğu bildirilib.

Azərbaycan ilə Çexiya arasında mövcud yüksək səviyyəli siyasi dialoqun, dövlət və hökumət, eləcə də parlamentlər səviyyəsində nümayəndələrin qarşılıqlı səfər və təmaslarının hom ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində əlaqələrimizin inkişafına töhfə verdiyi vurğulanıb. Bununla yanaşı, ikitərəfli iqtisadi komissiyaların işinin daha da intensivləşməsinin əhəmiyyəti qeyd olunub.

Cari ildə ölkəmizin evsahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-

nın Azərbaycan-Çexiya tərəfdaşlığı üçün əlavə imkanlar yaratdığı diqqətə çatdırılıb.

Azərbaycan-Çexiya iqtisadi-ticarət əlaqələrinin hazırkı inkişaf səviyyəsindən mömnunluq ifadə olunub, bu əlaqələrin daha da dayanıqlı edilməsi üçün qarşılıqlı investisiyaların artırılması, mövcud əməkdaşlıq sahələrinin şaxələndirilməsinin əhəmiyyətinə diqqət çəkilib.

Bu xüsusda enerji sahəsində iki ölkə arasındakı mövcud əməkdaşlığa yaşıllıq və bərpaolunan enerji istiqamətlərinin əlavə edilməsi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı

bərpa-quruculuq layihələrində çex sərmayəçilərinin iştirakı, Azərbaycan ərazisindən keçən Orta dəniz və ölkə ərazisində yerləşən Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi firsətlərdən Çexiyanın tranzit-logistika şirkətlərinin istifadəsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Humanitar, təhsil, mədəniyyət, gənclər və idman, turizm sahələri üzrə uğurlu əməkdaşlığın davam etdirilməsi və daha da dərinləşdirilməsi xüsusunda həmfikirlik ifadə olunub.

Regionumuzda münaqişədən sonrakı vəziyyət, eləcə də mina təhdidi, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Görüşlər zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşlərinin nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırdılar.

Ceyhun Bayramov Çexiyanın "CEVRO" İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışdı

Aprelin 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində "CEVRO" İnstitutunda "Azərbaycanın xarici siyasət prioritetləri" mövzusunda beynəlxalq mərkəzlərin nümayəndələri ilə görüşdə çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, çıxışında C. Bayramov ölkəmizin xarici siyasətinin əsas istiqamətləri, Azərbaycan-Çexiya münasibətlərinin cari vəziyyəti və perspektivləri, postmünaqişə dövrünün reallıq və çağırışları, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin hazırkı durumu, habelə Azərbaycanın geniş bölgədə enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya sahəsində gördüyü işlərdən bəhs edib.

Müasir çağırışlarla effektiv mübarizə sahəsində ölkəmizin regional əməkdaşlıq formatlarının təşviqində fəal iştirak etdiyi, xüsusilə iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar istiqamətlərində birgə layihələrin irəliləndirilməsinə töhfə verdiyi diqqətə çatdırılıb.

Nazir keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasından, ərazi bütövlüyümüz və suverenliyimizin tam



bərpa olunmasından sonra regionda sülh və etimad quruculuğu istiqamətində yeni imkanların yarandığını diqqətə çatdırıb.

Ölkəmizin Azərbaycan və Ermənistan arasında normallaşma gündəliyinin birbaşa ikitərəfli əsasda irəliləndirilməsində, habelə bu prosese könər müdaxilələrin qarşısının alınmasında qərarlı olduğu bildirilib. Ermənistan tərəfindən işğal olunmuş 4 Azərbaycan kondiminin bu yaxınlarda danışıqlar yolu ilə ölkəmizə qaytarılmasının

sülh prosesinin gələcəyi üçün ümidverici irəliləyiş olduğu bildirilib.

Azərbaycanın COP29-a sədrliyi, aparılan danışıqlar prosesi ilə bağlı görüş iştirakçılarına məlumatlandıran Ceyhun Bayramov sədrliyimizin öz növbəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsinə verdiyimiz əhəmiyyəti səciyyələndirdiyini qeyd edib.

Daha sonra nazir görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırdı.

Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərini işıqlandırmaqda davam edir

LENTA.RU

Алиев назвал Россию основополагающей страной для безопасности на Кавказе

Президент Азербайджана Ильхам Алиев назвал Россию основополагающей страной для безопасности на Кавказе. Об этом он заявил на встрече с российским главой

22 апреля 2024



Президент Азербайджана Ильхам Алиев назвал Россию основополагающей страной для безопасности на Кавказе. Об этом он заявил на встрече с российским главой

22 апреля 2024

Rusiya mediası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə işgüzar səfərini geniş şəkildə işıqlandırır.

AZƏRTAC xəbər verir ki, "İzvestiya" nəşri diqqəti Azərbaycan və Rusiya prezidentlərinin görüşünün Rusiya sülhməramlılarının üç ildən artıq davam edən missiyadan sonra Qarabağdan çıxarılması fonunda keçirilməsinə çəkib. Qəzet yazır ki, iki ölkənin liderləri son dəfə təxminən bir il əvvəl - 2023-cü ilin may ayında Moskvada Qarabağ münaqişəsinin nizamlanması üzrə üçtərəfli danışıqlar zamanı görüşüblər.

Politoloq Andrey Areyev "İzvestiya" nəşrinə müsahibəsində prezidentlərin görüşünün qapalı hissəsində daha bir əhəmiyyətli nəqliyyat layihəsinin, məhz Ermənistanın Sünik vilayətindən keçməli və sonra Türkiyəyə uzanan Zəngəzur dəhlizinin müzakirə olunduğunu istisna etməyib. Ekspert qeyd edib: "Amma İrəvan layihəyə koskin etiraz edib və Azərbaycan rəhbərliyi İrən ərazisindən alternativ marşrut təmin etmək qərarına gəlib ki, bu həmçinin Rusiya üçün də logistika nöqtəyi-nəzərdən olverişli olacaqdır."

"Rossiyskaya qazeta" nəşri yazır ki, Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü əsnasında Heydər Əliyevın BAM-ın tikintisinə böyük töhfəsini qeyd edib. Qəzet yazır: "RF Prezident-

25 апреля 2024

Алиев назвал Россию основополагающей страной для безопасности на Кавказе

Президент Азербайджана Ильхам Алиев назвал Россию основополагающей страной для безопасности на Кавказе. Об этом он заявил на встрече с российским главой

22 апреля 2024



Президент Азербайджана Ильхам Алиев назвал Россию основополагающей страной для безопасности на Кавказе. Об этом он заявил на встрече с российским главой

22 апреля 2024

Президент Азербайджана подчеркнул важность взаимодействия с Россией для решения вопросов безопасности

AZƏRTAC xəbər verir ki, "İzvestiya" nəşri diqqəti Azərbaycan və Rusiya prezidentlərinin görüşünün Rusiya sülhməramlılarının üç ildən artıq davam edən missiyadan sonra Qarabağdan çıxarılması fonunda keçirilməsinə çəkib. Qəzet yazır ki, iki ölkənin liderləri son dəfə təxminən bir il əvvəl - 2023-cü ilin may ayında Moskvada Qarabağ münaqişəsinin nizamlanması üzrə üçtərəfli danışıqlar zamanı görüşüblər.

Politoloq Andrey Areyev "İzvestiya" nəşrinə müsahibəsində prezidentlərin görüşünün qapalı hissəsində daha bir əhəmiyyətli nəqliyyat layihəsinin, məhz Ermənistanın Sünik vilayətindən keçməli və sonra Türkiyəyə uzanan Zəngəzur dəhlizinin müzakirə olunduğunu istisna etməyib. Ekspert qeyd edib: "Amma İrəvan layihəyə koskin etiraz edib və Azərbaycan rəhbərliyi İrən ərazisindən alternativ marşrut təmin etmək qərarına gəlib ki, bu həmçinin Rusiya üçün də logistika nöqtəyi-nəzərdən olverişli olacaqdır."

"Rossiyskaya qazeta" nəşri yazır ki, Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü əsnasında Heydər Əliyevın BAM-ın tikintisinə böyük töhfəsini qeyd edib. Qəzet yazır: "RF Prezident-

25 апреля 2024

Алиев назвал Россию основополагающей страной для безопасности на Кавказе

Президент Азербайджана Ильхам Алиев назвал Россию основополагающей страной для безопасности на Кавказе. Об этом он заявил на встрече с российским главой

22 апреля 2024



Президент Азербайджана Ильхам Алиев назвал Россию основополагающей страной для безопасности на Кавказе. Об этом он заявил на встрече с российским главой

22 апреля 2024

Президент Азербайджана подчеркнул важность взаимодействия с Россией для решения вопросов безопасности

AZƏRTAC xəbər verir ki, "İzvestiya" nəşri diqqəti Azərbaycan və Rusiya prezidentlərinin görüşünün Rusiya sülhməramlılarının üç ildən artıq davam edən missiyadan sonra Qarabağdan çıxarılması fonunda keçirilməsinə çəkib. Qəzet yazır ki, iki ölkənin liderləri son dəfə təxminən bir il əvvəl - 2023-cü ilin may ayında Moskvada Qarabağ münaqişəsinin nizamlanması üzrə üçtərəfli danışıqlar zamanı görüşüblər.

Politoloq Andrey Areyev "İzvestiya" nəşrinə müsahibəsində prezidentlərin görüşünün qapalı hissəsində daha bir əhəmiyyətli nəqliyyat layihəsinin, məhz Ermənistanın Sünik vilayətindən keçməli və sonra Türkiyəyə uzanan Zəngəzur dəhlizinin müzakirə olunduğunu istisna etməyib. Ekspert qeyd edib: "Amma İrəvan layihəyə koskin etiraz edib və Azərbaycan rəhbərliyi İrən ərazisindən alternativ marşrut təmin etmək qərarına gəlib ki, bu həmçinin Rusiya üçün də logistika nöqtəyi-nəzərdən olverişli olacaqdır."

"Rossiyskaya qazeta" nəşri yazır ki, Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü əsnasında Heydər Əliyevın BAM-ın tikintisinə böyük töhfəsini qeyd edib. Qəzet yazır: "RF Prezident-

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının AZƏRTAC-a bildirir ki, 2024-cü ilin Dövlət Mükafatlarına aşağıdakı işlər təqdim edilmişdir.

Elm sahəsində:

- Adil Qəribov - "Atom-hidrogen energetikasında termo və radiation-heterogen proseslər" - Rusiyada nəşr olunmuş monoqrafiya.
- Könül Bünyadzadə - "Sufi fenomenologiya" - monoqrafiya (iki cildə).

Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Ziya Bünyadov adına Şərqişnaşq İnstitutu təqdim etmişdir.

3. Fatimə Mustafayeva, Nəcof Qəhrəmanov - "Polietilen əsasında odadavamlı kompozit materialların alınması, tədqiqi və emalı" - monoqrafiya.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutu təqdim etmişdir.

4. Qüdrət Kəlbəliyev, Dilqəm Tağıyev, Sakit Rəsulov - "Qeyri Nyuton neftlərinin və neft dispers sistemlərinin reologiyası və mexanika sahəsində fundamental tədqiqatlar".

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti təqdim etmişdir.

5. İradə Hüseynova, Samiro Rüstəmov, Durna Əliyeva, Tofiq Allahverdiyev, Atabəy Cahangirov - "Rəqəmsal və yeni genom texnologiyalarından istifadə etməklə buğdanın quraqlığa davamlılıq mexanizmlərinin araşdırılması, yeni genotiplərin yaradılması və təbiiqi".

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu təqdim etmişdir.

6. Nizami Cəfərov - "Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət" - kitab.

Bakı Dövlət Universiteti təqdim etmişdir.

7. Natiq Cavadov, Elçin İsgəndərzadə, Hikmət Əsədov - "Müasir hərbi döyüş sistemlərinin effektivliyinin yüksəldilməsi üzrə kompleks elmi tədqiqatlar".

Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi təqdim etmişdir.

8. Məhri Hüseynova - "Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası" - kitab.

Azərbaycan Dövlət Pedaqoji Universiteti təqdim etmişdir.

9. Ziyad Səmədzadə - "XX əsrdə və müstəqillik dövründə Azərbaycan iqtisadiyyatı və onun inkişafının aktual problemləri" - silsilə esərlər. Azərbaycan İqtisadçılar İttifaqı təqdim etmişdir.

10. Sadiq Qurbanov - "Zamana sığmayan lider. Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi".

Azərbaycan Dövlət İqtisad Universiteti təqdim etmişdir.

11. Qurban Yetirmişli, Fəxrəddin Qədirov, Səbinə Kazımova, Rafiq Səfərov - "Azərbaycan ərazisində seysmik və geodinamik aktivliyin monitorinqi üçün rəqəmsal üçsəviyyəli texnologiya (yer səthi, səthə yaxın, peyk) sisteminin yaradılması və təbiiqi: nəticələr və perspektivlər" - 2000-2023-cü illərin elmi nəşrlər silsiləsi.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Əli Quliyev adına Aşağıqar Kimyası İnstitutu təqdim etmişdir.

14. Vaqif Məhərrəmov - "Kosmik obyektlərin infraqırmızı müşahidə texnikası" (rus dilində nəşr) "Техника инфракрасных наблюдений космических объектов".

Azərbaycan Texniki Universiteti təqdim etmişdir.

Memarlıq sahəsində:

15. Rəyhan Əmənzadə - "Gəncə şəhərinin memarlıq salnaməsi. XII-XIX əsrlər" - kitab.

Azərbaycan Memarlar İttifaqı təqdim etmişdir.

Mədəniyyət sahəsində:

16. Vaqif Mustafayev, Azər Quliyev - "Həyat, deyərsən gözəldir" - bədii film.

Azərbaycan Respublikasının Kinematografçılar İttifaqı təqdim etmişdir.

17. Sakit Məmmədov - "Heydər Əliyev və Qarabağ" - dıptix. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi təqdim etmişdir.

18. Örtəgin Saləmzadə, Xəzər Zeynalov - "Təsviri sənətdə Heydər Əliyev obrazı" (ingilis dilində nəşr) - kitab.

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu təqdim etmişdir.

19. Salxat Məmmədov, Əli İbadullayev - "Humanizmi tərənnüm edən Azərbaycan qadınları" (Fransanın Konyak şəhərində parkda Məhsət Gəncəvının abidəsi (2016-cı il) və Evian-le-Bon şəhərində Natovanın abidəsi (2018-ci il).

Azərbaycan Rəssamlar İttifaqı təqdim etmişdir.

20. Fuad Salayev - "Qarabağnəmə" heykəltəraşlıq kompozisiyası: Bakı şəhəri Muzey Mərkəzinin önündə ucaldılan "Səyyah" və "Müzəffər" heykəlləri.

Azərbaycan Rəssamlıq Akademiyası təqdim etmişdir.

21. Eldar Mikayilzadə - "Azərbaycan xalçası: illərin rəqsi" - kitab-kataloq.

Azərbaycan Milli İncəsənət Muzeyi təqdim etmişdir.

22. Məhriban Ələkbərzadə - Son illərdə rejissorluq fəaliyyətinə görə. Azərbaycan Teatr Xadimləri İttifaqı təqdim etmişdir.

Ədəbiyyat sahəsində:

23. Sabir Rüstəmli - "Son illərdə yaradılan silsilə esərlər". Azərbaycan Yazıçılar Birliyi təqdim etmişdir.

24. Yunus Oğuz - "Cığır" - tarixi roman.

Azərbaycanda Atatürk Mərkəzi təqdim etmişdir.

25. Asif Mərzili (Məmmədov) - "Sonuncu əm" - roman.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi təqdim etmişdir.

Dövlət Mükafatlarına irəli sürülmüş işlərə ictimaiyyətin geniş tanışıqları və müvafiq rəylərinin bildirilməsi məqsədilə idarə və təşkilatlardan, ictimai və yaradıcı birliklərdən xahiş olunur ki, yuxarıda göstərilən işlərin müzakirəsini təşkil etsinlər.

Komissiyanın ünvanı: AZ1066, Bakı şəhəri, Lermontov küçəsi, 68. Azərbaycan Respublikasının Nazirlər Kabineti. E-mail: nk@nk.gov.az

Bütün zamanlarda beynəlxalq əməkdaşlığa böyük önəm verən Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi geosiyasi maraqlarının gerçəkləşdirilməsi istiqamətində uğurlu siyasət yürüdü və qurduğu bütün əlaqələr bərabərlik, qarşılıqlı maraqların təmin olunması prinsiplərinə söykənir.

Dünyaya inteqrasiya edən Azərbaycan müxtəlif ölkələrlə qarşılıqlı əlaqələrinin daha da möhkəmləndirilməsi üçün ciddi səy göstərir və bunun nəticəsində ki, hazırda bir çox böyük dövlətlə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu ölkələrdən biri də Rusiya Federasiyasıdır.

Qalib prezidentlərin seçildikdən sonra ilk görüşü

Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərinin ümumi mahiyyətinə toxunmadan öncə qeyd etməliyə ki, bu görüş iki mühüm rəmzi hadisə ilə əlaqədar oldu. Belə ki, bu il hər iki ölkədə keçirilən prezident seçkilərində iki lider xalqın mütləq əksəriyyətinin etimad mandatını aldı və bu görüş də onların prezident seçkilərində inamla qalib gəldikdən sonra ilk görüşləri oldu və Baykal-Amur Magistral xəttinin tikintisinə başlanmasının 50 illik yubileyinə təsadüf etdi. Bu səfər həm də iki ölkə arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə verdi. İki dost lider arasında keçirilən görüş, müzakirə edilən təhlükəsizlik və digər mövzular isə iki dövlət arasında inkişaf etməkdə olan hərtərəfli əlaqələrə yeni təkan, müsbət impuls verdi.

Ümumiyyətlə, son illərdə Azərbaycan-Rusiya münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. 1992-ci il aprelin 4-də qurulan diplomatik münasibətlər 32 il dir uğurla davam edir.

İki dost ölkənin münasibətlərinin daha da möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin damılaşmış müstəsna xidmətləri var. Ümummilli Liderin Azərbaycanı siyasəti hakimiyyətə qayıdırdan sonra Azərbaycanla Rusiya arasında münasibətlərin ən yüksək səviyyəyə inkişaf etdirilməsinə başlanılıb. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə"dır. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə" Xəzər inkişafı üçün əsas sənəd olaraq qəbul edilməsinə təsdiqlənir. Eyni zamanda o da böllü olur ki, Rusiya kimi dünya siyasətinin nizaminə müəyyən edən ölkə Azərbaycanın mövqeyi və proseslərə yanaşmasını nəzərə alır. Bu fonda təkcə regional yox, beynəlxalq səviyyəyə inkişaf etməkdə olan Azərbaycan münasibətləri yeni mərhələyə - müttəfiqlik səviyyəsinə qaldırıb.

İlham Əliyevin Vladimir Putinlə apardığı müzakirələr Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq qəbul edilməsinə təsdiqlənir. Eyni zamanda o da böllü olur ki, Rusiya kimi dünya siyasətinin nizaminə müəyyən edən ölkə Azərbaycanın mövqeyi və proseslərə yanaşmasını nəzərə alır. Bu fonda təkcə regional yox, beynəlxalq səviyyəyə inkişaf etməkdə olan Azərbaycan münasibətləri yeni mərhələyə - müttəfiqlik səviyyəsinə qaldırıb.

Əməkdaşlıq üçün yeni perspektivlər var

Prezidentin Rusiyaya səfəri münasibətlərin daha da inkişafına təkan verəcək

Prezident İlham Əliyev aprelin 22-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edib. Görüş çərçivəsində ölkə rəhbərləri bir sıra məsələləri müzakirə ediblər. Eyni zamanda Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə demir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüş baş tutub.

Milli Məclisin deputatı Aydın Mirzəzadə "Azərbaycan" qəzetinə açıqlamasında Azərbaycan ilə Rusiyanın qonşu dövlətlər olduğunu və belə dövlətlərin münasibətlərinin yaxşı olmasının regionda, o cümlədən dünyada stabil və əmin-amanlıq yaratdığını deyib.

Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qonşu dövlətlər,



Möhkəm təmələ əsaslanan müttəfiqlik

İlham Əliyevlə Vladimir Putin arasında müzakirə edilən məsələlər hərtərəfli əlaqələrin inkişafına müsbət impuls verdi

260 sənədi əhatə edən geniş hüquqi baza

Hazırda Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Bunu həm siyasi münasibətlər, həm də iqtisadi əlaqələrin göstəriciləri də birnənalı olaraq təsdiqləyir. Xüsusi vurğulanmalıdır ki, keçmiş SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyəyə olmayıb.

Şimal qonşumuz Azərbaycanın şanlı Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsinin sonucları 2020-ci il 10 noyabr üçtərəfli Bəyannamənin imzalanmasında xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə isə dövlətlərarası münasibətləri yeni mərhələyə - müttəfiqlik səviyyəsinə qaldırıb.

İlham Əliyevin Vladimir Putinlə apardığı müzakirələr Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq qəbul edilməsinə təsdiqlənir. Eyni zamanda o da böllü olur ki, Rusiya kimi dünya siyasətinin nizaminə müəyyən edən ölkə Azərbaycanın mövqeyi və proseslərə yanaşmasını nəzərə alır. Bu fonda təkcə regional yox, beynəlxalq səviyyəyə inkişaf etməkdə olan Azərbaycan münasibətləri yeni mərhələyə - müttəfiqlik səviyyəsinə qaldırıb.

İki ölkə arasında iqtisadi münasibətlərdə də yüksəliş mövcuddur. Tərəflər arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və müttəfiqlik qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Ticari-iqtisadi münasibətlər

lör inkişafı istiqamətində görülən tədbirlər nəticəsində əlaqələrin dayanıqlı inkişaf dinamikası təmin edilib. Xüsusilə 2017-ci ilə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard dollara çatıb. 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci ilə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımaları 2017-ci ilə müqayisədə 44 faizdən çox olub.

Hazırda Azərbaycanda Rusiya kapitalı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sarmayəsinə malikdir. Ötən il Rusiyanın Azərbaycanda iqtisadiyyatına birbaşa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub.

Iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi ətrafında dövlət başçıları "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsini müzakirə ediblər.

Yaxında daha bir möhtəşəm layihənin icrasına başlanılacaq

Görüş zamanı liderlərin səmimi fikirləri də münasibətlərin yüksək səviyyəyə olduğunu əks etdirdi. İlham Əliyev bildirdi ki, Azərbaycan Rusiya ilə əlaqələrin inkişafında çox razıdır: "Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada - Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni çərçivəsində işləyirik".

Rusiya Prezidenti də münasibətlərin yüksələn xətlə inkişafını xüsusi vurğulayaraq dedi ki, iki dost ölkə arasındakı omtəəd dövriyyəsinin artıq 4 milyard dollardan da

çox olması iqtisadi münasibətlərin yüksəlişindən xəbər verir: "Dollar ekvivalentində desək, Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya investisiyası 6 milyarddır. Hökumətlərarası komissiya fəal işləyir. İqtisadiyyatın real sektorunda, kooperasiyada, infrastrukturda əməkdaşlığın bir çox maraqlı istiqaməti var, zəminlə, onların bir neçəsi ölkələrimizin ictimaiyyətinə məlumdur".

Moskvada Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə demir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüş zamanı isə İlham Əliyev bir daha bəyan etdi ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. İki ölkə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılmasında fəal iştirak edir, həm iqtisadi, həm də siyasi, enerji, humanitar və digər sahələrdə fəal əməkdaşlıq aparır. "Şimal-Cənub" nəqliyyat dəhlizində gələcəkdə liderlər bu məsələni bir daha ətraflı müzakirə ediblər və hökumət üzvlərinə müvafiq tölmatlar verilib. İlham Əliyev əmin olduğunu bildirdi ki, yaxın vaxtlarda bütün məsələlər razılaşdırılacaq və daha bir möhtəşəm layihənin icrasına başlanılacaq.

Göründüyü kimi, iki ölkə arasındakı çoxtərəfli əməkdaşlıq getdikcə inkişaf edir, daha da dərindənləşir. Bu, iki ölkə arasında dostluq münasibətlərinin və müttəfiqliyin ruhuna uyğundur.

Əminliklə demək olar ki, İlham Əliyevlə Vladimir Putinin siyasi iradəsi, liderlər arasında etimad əsaslanan dostluq münasibətləri sayəsində əlaqələr dərindən inkişaf edəcək.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

"Həmin çətin illərdə belə bir tikinti sahəsinə rəhbərlik etmək böyük hünər idi"

Bu, BAM-in inşasında iştirak etmiş hər kəsin Ulu Öndər Heydər Əliyevin əməyinə verdiyi qiymətdir

Yaşlı insanlar o dövrü yaxşı xatırlayırlar. Baykal-Amur Magistralı (BAM) keçmiş sovetlər ittifaqında yaşayan gənc nəslin arzularının və romantik istəklərinin rəmzinə çevrilməmişdi. Bəlkə elə bu səbəbdən də ittifaqın hər yerindən axışan iki milyon gəncin misilsiz əməyinin və cəsarətinin təəcəssümü oldu. Dünyanın ən böyük demir yolu arteriyalarından biri kimi ərsəyə gəldi.

BAM-ı gələcəyin yolu adlandırdılar. Dövrünün ən böyük infrastruktur layihələrindən olan bu magistral dünyanın ən uzun demir yolu xətlərindən biridir. BAM həm də SSRİ-nin irimiqəyətli iqtisadi layihəsi idi. Magistral demir yolunun tikintisi layihəsi Sovet İttifaqının global iqtisadiyyatda yerinin nəzərdən keçirilməsi məqsədini daşıyırdı. Belə ki, BAM ölkənin şərq bölgələrini effektiv inkişaf etdirmək, yeni sənaye zonaları yaratmaq, xərçəli texnologiyalara çıxış əldə etməklə müasirləşmək, qarşılıqlı əlaqəni Yaponiya, ABŞ və digər kapitalist ölkələrin təbii sərvətlər təchizatçısı kimi SSRİ-nin rolunun gücləndirilməsi kontekstində hazırlanırdı. 1974-cü ildə Sov. İKP MK və SSRİ Nazirlər Soveti "Baykal-Amur demir yolunun tikintisi haqqında" qərar qəbul etmiş və global tikinti işlərinə start verilmişdir.

Həmin vaxtdan yarım əsr keçir. Bu günlərdə nəhəng magistralın 50 illik yubileyi qeyd edilir. Aprelin 22-də Moskvada BAM-in 50 illik yubileyi münasibətilə demir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüş olub. Tədbir Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və həmin gün bu ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilib. Rusiyanın dövlət başçısı görüşdəki çıxışında deyir: "BAM-in tikintisinə başlanmasının yarımsəyri yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev oğlu Əliyevi bu sahədə böyük rol oynayıb. Heydər Əliyev oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edib və bu çətin layihənin həyata keçirilməsi üçün özləndən gələni əsirgəməyib. Bu işdə ona böyük bilik və təcrübə, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və əlbəttə ki, xüsusi şəxsi keyfiyyətlər, ilk növbədə çalışdığı insanlarla əməkdaşlıq, özünü ölkənin inkişafı üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Onu da xatırlayırıq ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirilməsi üçün özlərini qurban etməyə hazır olmağı, o, Bratisdan Vladivostoka və Naxodkaya qədər uzaqda keçirib, demək olar ki, piyada

İlham Əliyevin növbəti böyük diplomatik qələbəsi

Qazaxın 4 kəndinin azad olunması yeni reallıqların məntiqi davamıdır

"Qazax rayonunun 4 kəndinin geri qaytarılması diplomatiamızın qələbəsidir. Bu, Azərbaycanın güdrətinin tarixdə görünməmiş bir zirvədə olduğunu göstəricisidir. Bir güllə belə atılmadan Azərbaycanın beynəlxalq hüquqla tanınmış qeyri-anklav kəndlərinin sahiblərinə qaytarılması diplomatia tariximizdə önəmli məsələdir".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib. Deputat bildirib ki, Azərbaycan Ermənistanı kəndlərimizi öz xoşu ilə geri qaytarmamıza məcbur edir: "Nəzərə almaq lazımdır ki, Azərbaycan bu zəfərə Ermənistanın havadarlarının müxtəlif təzyiqlərinə, Fransa və Hindistanın bu ölkəni silahlandırmasına və Ermənistanın yanında hərbi siyasi alyansın mövcudluğuna rəğmən nail olub. Azərbaycan Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Ermənistanı sülh təklif edib. Lakin buna baxmayaraq, məğlub tərəf Azərbaycanın sülh təkliflərindən yayınır, məsələni daha çox uzatmaq, öldürülmüş rəzilərləri təxirə salmaq və yekun sülh sazişinin bağlanmasını müxtəlif bəhanələrlə mürokkəb prosese çevirmək üçün cəhdlər edirdi".

Deputat vurğulayıb ki, reallıq ondan ibarətdir ki, Azərbaycan artıq global oyunçuya çevrilib. Prezident İlham Əliyev dərin strateji vizyona malik olan bir lider



kimi bütün problemləri ardarda və uğurlu diplomatik gedişlərlə həll edir. Son zamanlar baş verən hadisələr, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, daha sonra suverenliyimizin tam bərpası, Rusiya sülhməramlı qüvvələrinin ölkəmizi tərk etməsi, daha sonra Qazaxın 4 kəndinin geri qaytarılması və digər ardarda qazanılmış diplomatik uğurlar və qələbələr Azərbaycanın yaratdığı reallıqlar nəticəsində baş verir. Bütün azərbaycanlılar qürur hissi keçirir ki, uzun illər boyunca xalqımıza əziyyət verməmiş məsələlərin həllinə şahidlik edirlər.

Tural Gəncəliyevin sözlərinə görə, ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin sosial şəbəkə hesablarında paylaşım edərək Azərbaycan-Ermənistan sərhəd delimitasiyası və demarkasiyası prosesi çərçivəsində kəndlərin geri qaytarılması məsələsini alqışladığını qeyd etməsi Azərbaycan dövlətinin nüfuzundan xəbər verir. Bu gün bütün dünyada, eləcə də hegemon güclərdən biri, bəlkə də birincisi olan ABŞ belə Azərbaycanın yaratdığı reallıqları və onun yenilməz gücünü qəbul edir.

"Onu da xüsusi vurğulamaq istəyirəm ki, bizim əsas gücümüz və ən önəmli üstünlüyümüz ondan ibarətdir ki, biz hər zaman haqqın yanında yiq və haqqı müdafiə edirik. Beynəlxalq hüquqla tanınmış torpaqlarımızı geri istəyir və uğrunda mübarizə aparırıq. Heç zaman nə beynəlxalq hüquq pozur, nə başqalarının suverenliyinə göz dikirik. Bu, Azərbaycanın və belə bir diplomatianı həyata keçirən liderimizin gücüdür. Xarici siyasətimiz diplomatik məharətlə elə idarə olunur ki, bizim qarşımıza əks-güc ortaya qoymaq mümkün deyil", - deyərək müsahibimiz əlavə edib.

Nəzir QAFARZADƏ,
"Azərbaycan"

Şanlı qələbə silsiləsində yeni mərhələ

4 kəndin qaytarılması sərhədlərin real delimitasiyası prosesinin bünövrəsini qoydu

"Aprelin 19-da Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üzrə dövlət komissiyalarının 8-ci iclasında tarixi qərar qəbul edilib. Bir güllə belə atılmadan Ermənistan tərəfi 1990-cı illərin əvvəllərindən işğal altında saxladığı Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılmasına razılıq verib".



Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. Deputat bunu sözün həqiqi mənasında mühüm hadisə hesab edib. Onun sözlərinə görə, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordu muzun və "dəmir yumruğu" çevrilmiş xalqımızın qazandığı tarixi Zəfər ərazi bütövlüyümüzü təmin etdi. Bundan sonra 2023-cü ilin sentyabr ayında birgünlük lokal antiterror tədbirləri nəticəsində Qarabağda separatizmin kökü kəsildi, cinayətkarlar ağ bayraq qaldırdılar. Özlərinin qondarma qurumunu buraxmış elan etdilər, eyni zamanda Qarabağda yaşayan ermənilər könüllü şəkildə bu əraziləri tərk etdilər. Həmin vaxtdan etibarən Azərbaycanın suverenliyi tam və qəti şəkildə təmin edildi. Bunun ardınca Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Rusiya sülhməramlı qüvvələrinin vaxtından

əvvəl Qarabağ iqtisadi rayonundan çıxarılmasına başlandı. Əldə olunmuş razılıq Qarabağ üzərində suverenliyin tam bərpası və Rusiya sülhməramlı kontingentinin ölkə ərazisindən çıxması mühüm qələbələr silsiləsində yeni mərhələ oldu: "Bir daha şahidi olmaduq ki, cənab Prezidentin irəli sürdüyü tələblər təmin edilir, qurduq planlar dövlətimizin milli maraqlarına tam uyğun həyata keçirilir".

Deputat qeyd edib ki, bütün bunların hər biri tarixi hadisələrdir, Azərbaycan tarixinə qızıl hərflərlə yazıla biləcək proseslərdir: "İndi də Ermənistan tərəfi bütün bu reallıqlar fonunda işğal altında saxladığı 4 kəndin geri qaytarılmasına razılıq verib. Bu hadisə sərhədlərin real delimitasiyası prosesinin bünövrəsini qoydu və onun ilk addımı reallıqı tam və qəti şəkildə təmin etdi. Çünki Azərbaycan delimitasiyanın konkret olaraq strateji əhəmiyyət kəsb edən bu ərazidən başlanılmasına ısrarla tələb

edirdi və buna nail oldu. Bu həm də beynəlxalq aləmdəki anti-Azərbaycan dairələrin məkrli siyasətinin iflasa uğraması kimi dəyərləndirilə bilər. Eyni zamanda bu uğur sapı özümüzün olan baltaların, milli dönlüklerin indiyədək verdiyi bütün proqnozları alt-üst etdi".

K. Bayramov vurğulayıb ki, xüsusilə Fransanın təmsilində Ermənistanın silahlandırıldığı, Azərbaycana qarşı reanşizmə çağırıldığı göz önündədir. Ermənistanın baş naziri fərqindədir ki, Azərbaycanın son dərəcə güclüdür, bizimlə hərbi rəqabətə girmək siyasi ağılsızlıqdır. Ona görə də vəziyyəti düzgün qiymətləndirərək bu addımı atdı.

Deputat hesab edir ki, Qazaxın işğal altında olan digər 3 kəndinin və Naxçıvanın Kərki kəndinin də geri qaytarılması zaman məsələsidir. "Cox yaxın zamanda biz buna da şahidlik edəəcəyik. Başqa cür ola da bilməz. Azərbaycanın heç kimin torpağında gözü yoxdur, biz öz torpaqlarımızı istəyirik. İndiki halda Ermənistanın siyasi rəhbərliyi düzgün qərar qəbul edib və fərqindədir ki, Azərbaycan bir qarış torpağın belə işğal altında qalmasına imkan verməyəcək. Prezident İlham Əliyev bu reallığı öz qətiyyətli və prinsipli addımları ilə təsdiqləyib və dünya bundan xəbərdardır. Dövlət başçısı xəbərdarlıq etmişdi ki, könüllü şəkildə, xoşluqla işğal altındakı kəndlərimiz geri qaytarılmalıdır. Geri qaytarılmasa, bunun bütün məsu-

liyeyti Ermənistanın, eyni zamanda onlara havadarlıq edənlərin üzünə düşəcək. Nəticə göz qabağındadır", - deyərək əlavə edib.

Deputat qeyd edib ki, bununla Azərbaycanın guya Ermənistanı hücum və müharibəyə hazırlaşması ilə bağlı Fransanın və kollektiv Qərbin apardığı təbliğat damadağın edildi. Artıq hamıya bəllidir ki, bu ittihamlar ölkəmizə qarşı yönəlmiş və reallıqla heç bir əlaqəsi olmayan çirkin oyunun və qarayaxma kampaniyasının tərkib hissəsidir. Son bir neçə gündə baş verən və hər iki ölkə üçün müsbət xarakter daşıyan hadisələr Prezident İlham Əliyevin hədsiz səylərdəki fikirləri təsdiq etdi - Cənubi Qafqaz regionunda davamlı sülhün və etibarlı təhlükəsizliyin təmin edilməsi Ermənistanın Azərbaycanla vasitəçisiz, havadarız bərbəşə dialoqun və təmasların davam etdirilməsindən keçir. Zaman da göstərdi ki, bu, alternativ olmayan yoldur.

Deputat vurğulayıb ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə bu ilin fevral ayında keçirilən növbədənkan prezident seçkilərində təsadüfən səs verməmişdi. Bu gün xalq öz Müzəffər Prezidenti ilə fəxr edir, qürur duyur. Xalqımız fərqindədir ki, sözügedən tarixi addımların bir müəllifi var, o da tarixi şəxsiyyət olan Prezident İlham Əliyevdir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Fransa delimitasiyanın başlanmasını niyə təqdir etmir?

4 kəndin Azərbaycana qaytarılması ilə bağlı Parisin susqunluğu Makron hakimiyyətinin regionda münasibətlərin normallaşmasında maraqlı olmadığını bir daha təsdiq edir

Son üç il yarım ərzində Azərbaycanın ard-arda əldə etdiyi qələbələrin fonunda neokolonialist Fransanın ölkəmizə qarşı yürütdüyü aqressiv siyasət göstərir ki, Paris bölgədəki yeni reallıqları heç cür həzm edə bilmir. Üstəlik Bakının Fransanı siyasi, diplomatik platformalarda məğlubiyyətlərə uğratması, onun neokolonialist siyasətini dünyada ifşa etməsi Yelisey sarayının dərinəndən sarsıdıb. Bütün bunlara görə ki, Makron hökuməti ardıcıl olaraq yanlış addımlar atır, səhv qərarlar verir.

Aprelin 16-da Azərbaycandakı səfirini Parisə çağırması da Makron hökumətinin növbəti yanlış kimi tarixə yazıldı.

44 günlük müharibədən, xüsusilə də Azərbaycanın suverenliyini təmin etməsindən sonra Bakı ilə Paris arasında diplomatik əlaqələrin ikinci tərəfin davamlı siyasi təxribatları nəticəsində onsuz da yaxşı deyildi, sözügedən fakt isə bu münasibətlərə daha bir zərbə oldu.

Məkrli və uğursuz gedişlər

Fransa Azərbaycanla münasibətləri pozmaq üçün məkrli gedişlər etməyə çalışır və hadisələrin bu həddə çatmasında birtərəfli olaraq Azərbaycanı günahlandırır. Bununla dünyada ölkəmizə qarşı mənfəət rəy formalaşdırmaq istəyir, koloniyasına çevirmək istədiyi Cənubi Qafqazla bağlı siyasətini həyata keçirmək üçün özünə ortaqlar axtarır. Ancaq Makron hökuməti özü də yaxşı fərqindədir ki, budəfəki gediş də əvvəlkiyə bənzər fiaskoya məhkumdur.

Həm Vətən müharibəsi dövründə, eləcə də ondan sonrakı müddətdə Emmanuel Makron beynəlxalq təşkilatlar vasitəsilə qərəzli qətnamələr qəbul etdirməklə ölkəmizə qarşı sanksiyalara nail olmağa çalışıb. BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olub.

Amma riyakar Fransanın heç bir hüquqa dayanmayan təklif və tələbləri gözlədiyi beynəlxalq dəstəyi almıyıb.



xalq ictimaiyyətə çatdırır, Parisin çirkin simasını göstərir.

Azərbaycanın Fransanın casus şəkəsinə çökdürməsi bu ölkənin onsuz da sürətlə düşən imicinin yerli yerli olmasına səbəb oldu, geosiyasi planlarını, oyunlarını dünyaya faş etdi.

Bütün bunlar isə Makron hökumətinin qəzəbinə səbəb olub. Buna görə də həttə onlar Azərbaycan sairinin heykəlinə hücum etmək kimi səviyyəsizlilik nümayiş etdirirlər. Halbuki Fransa hər zaman özünü dünyaya "mədəniyyət", "humanizm" ünvanı kimi sırayır. Əslində isə XIX əsrdə müstəmləkə müharibələrində öldürülən döyüşçülərin 18 min ədəd kəllə sümüyünün Parisin İnsan Muzeyində saxlanaraq nümayiş etdirilməsinin özü belə Fransanın mədəniyyətdən, humanizmdən çox uzaq olduğunu göstərən faktır.

Paris sülh prosesinə mane olur

Cənubi Qafqaza yerləşmək kimi xam xəyalların arxasınca düşən Makron hökuməti son üç il yarım müddət-

də açıq şəkildə Ermənistanı hərbi yardım verməklə, separatçıları dəstəkləməklə regionda yenidən münasibətlərin qurulmasına, müharibəyə başlaması üçün planlar həyata keçirir. Hər vaxt iki ölkə arasında normallaşmaya mane olmağa çalışır. Hələ 2023-cü ildə məhz Makronun təxribatı nəticəsində Azərbaycan İspaniyanın Qranada şəhərində planlaşdırılan beşərəfli görüşdən imtina etmişdi.

Bu il fevralın 17-də Münxendə Bakı və İrəvanın liderləri səviyyəsinə keçirdiyi görüşdən dərhal sonra da Ermənistanın baş naziri Nikol Paşinyan E.Makronun təhriki ilə Parisə yola düşərək orada Azərbaycana qarşı bəhtənlər səsləndirdi və bütün bunlar sülhə bərbəşə zərbə vurdu.

Bir tərəfdən Fransa Ermənistanı silahlandıraraq revanşa qızışdırır, digər tərəfdən də riyakarlıqla vasitəçi kimi danışıqlarda iştirak etmək istəyir. Lakin yuxarıda göstərdiyimiz bəzi nümunələrdən də aydın görüldüyü kimi, Fransa iki ölkə arasında normallaşmanın, ümumiyyətlə, Cənubi Qaf-

qazda barışın əldə olunmaması üçün sülh prosesinə maneçilik törədir.

O da bir başqa faktdır ki, Fransa Azərbaycan ilə Ermənistan arasında münasibətlərin danışıqlar yolu ilə nizamlanmasında ATOT-in keçmiş Minsk qrupu çərçivəsində vasitəçi olaraq 25 illik fəaliyyəti dövründə də sülh istiqamətində heç bir əməli fəaliyyət göstərməyib. Onilliklər boyu çalışıb ki, məsələ Ermənistanın xeyrinə əbədi olaraq dondurulsun.

Hazırda da Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirməsi Fransanın addımlarının sülhə xidmət etmədiyini gün kimi ortaya qoyur.

Elə Qazaxın 4 kəndinin azad edilməsi ilə delimitasiyası prosesinə start verilməsinə heç bir reaksiya göstərməməsi və susqunluğu da Makron hökumətinin sülh prosesində maraqlı olmadığını göstərir.

Bildirək ki, qeyri-anklav 4 kəndin qaytarılması barədə əldə olunan razılıqdan dərhal sonra beynəlxalq ictimaiyyət tərəfindən bir-birinin ardınca məsələni alqışlayan açıqlamalar gəldi. ABŞ Dövlət Departamenti, NATO, Aİ, BMT kimi nüfuzlu təşkilatlar, o cümlədən Böyük Britaniya, Almaniya, İsveç, Norveç və digər ölkələr tərəfindən də verilən açıqlamalarda Ermənistan ilə Azərbaycan arasında sərhədin delimitasiyası prosesində razılışmanın əldə olunmasının təqdirə layiq olduğunu bildirdi.

Ancaq delimitasiya prosesinin başlaması ilə bağlı Parisin təqdirə xeyirli açıqlamasını görmədik. Görünür, Cənubi Qafqazda sülhün əldə olunması üçün iki ölkənin heç bir vasitəçiyə lüzum görmədən masa arxasında razılışma əldə etməsi və ya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına yönəlmiş addımlar Fransanı qane etməyib. Buna görə də "sülhpərvər" Paris məsələ ilə bağlı səsini çıxarmır.

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü



Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası tarixi hadisəsinin birinci ildönümü münasibətilə Dövlət Sərhəd Xidməti aparatında, struktur qurumlarında və hərbi hissələrdə silsilə tədbirlər keçirilib.

Dövlət Himninin ifa edilməsi ilə başlayan tədbirlərdə Ümmümilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bərdəqiqəlik sükutla yad edilib.

Keçirilən tədbirlərdə sərhəddilər tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, fəxarət rəmzimiz olan dövlət bayrağının qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə mürüzə edilməsi böyük qürur hissi ilə vurğulanıb.

Dövlət başçısı "Laçın-Xankəndi yolunun başlanğıcında dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququnun və ərazi bütövlüyünün təmin olunmasının ifadəsidir" deməklə bu tarixi hadisəyə yüksək qiymət verməsi tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyətə başlaması nəticəsində Xocalıda və işğal altında olan digər ərazilərdə cinayət törətmiş bəzi terrorçuların saxlanılaraq istintaqa təhvil verilməsi təmin edilib.

Sonda "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümünə həsr edilmiş film nümayiş etdirilib.

İŞİMİZ, GÜZƏRANIMIZ

Əməyin mühafizəsi sahəsində qardaş ölkənin təcrübəsi öyrənilir

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəsinin rəhbəri Fəth Bilal Alodalının başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Əmək və əhəlinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycanla Türkiyə arasında münasibətlərin dostluq, qardaşlıq və xalqların birliyi amilinə əsaslandığını qeyd edib. İki ölkənin dövlət başçıları arasında sözləri ilə ölkələrimiz arasında əlaqələrin strateji mütəfəqqilik səviyyəsinə yüksəldiyini vurğulayıb. Qardaş Türkiyə ilə əmək, məşğulluq və sosial müdafiə sahələrində də əlaqələrin genişlənməkdə olduğunu bildirilib.

Son illər Azərbaycanda aparılan sosial islahatlar, əməyin mühafizəsi sahəsində görülən işlər qeyd edilib. Beynəlxalq Əmək Təşkilatının 60-a yaxın konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya edildiyi, "Əməyin təhlükəsizliyi və gigiyenasının təmin edilməsinin əsasları haqqında" Konvensiyasının ratifikasiyasının da nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin atestasiyası sahələrində metodiki dəstəyin göstərilməsinə xidmət etdiyi qeyd olunub. Bu sahələrdə qardaş Türkiyənin təcrübəsinin öyrənilməsinə xüsusi önəm verildiyi və fəal təcrübə mübadilələrinin aparılacağına da diqqət bildirilib. Türkiyə nümayəndə heyətinin hazırkı səfərinin də bu baxımdan mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

F.B.Alodalı ölkələrimiz arasında əmək və sosial müdafiə sahəsində əlaqələrin daim genişlənməkdə olmasından, qarşılıqlı faydalı təcrübə mübadilələrinin məmnunluğunu ifadə edib. Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və təcrübə mübadilələri sahəsində görüləcək birgə işlərdən bəhs olunub.

Qarabağ və Şərqi Zəngəzur üzrə

100-dək şəxs peşə kurslarına cəlb olunub

Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olmuş ərazilərimizin sakinləri üçün peşə kurslarının təşkil olunması işlərini davam etdirir.

Agentlik tərəfindən Qarabağ və Şərqi Zəngəzur üzrə artıq 100-dək şəxs peşə kurslarına cəlb edilib. Onlara kənd təsərrüfatı, tikinti, sənaye, xidmət sahələrinə aid olan, əmək bazarının tələblərinə uyğun peşələr üzrə bilik və bacarıqlar öyrədilir. Ödənişsiz və müddəti 6 aya qədər olan bu kursları bitirənlərin işlə təminatına da dəstək göstəriləcək.

Adıçəkilən ərazilərə köçürülmüş, habelə köçürülməsi nəzərdə tutulan şəxslərdən müraciət edərək qeydiyyatdan alınmış daha 121 nəfər üçün isə peşə kurslarının təşkili məqsədilə işlər aparılır.

Qlobal miqyasda iqtisadi uğurlara nail olan ölkələrin keçdiyi yola diqqət yetirdikdə görürük ki, səbəbi sənayenin inkişafıdır. Biz bunun koronavirus pandemiyası dövründə bir daha şahidi olduq. Sənayesi yüksək inkişaf edən ölkələr bu çətinlikdən az ziyanla çıxdı, zəif inkişaf edən ölkələr isə daha çox itkilərə məruz qaldı.

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı dövrdən iqtisadi islahatların aparılmasına qərar vermişdir. Məqsəd ölkənin neft-qaz ixracından asılılığını minimuma endirmək, qeyri-neft sektorunu inkişaf etdirərək sənayeyə çevirməkdir. Nəticəni rəqəmlər əks etdirir: 2003-2022-ci illər ərzində qeyri-neft-qaz sənayesində istehsalın dəyəri 2 milyard manatdan 17,7 milyard manata yüksəlib. Bu, ixracın da artmasına səbəb olub. Həmin dövrdə qeyri-neft-qaz məhsullarının ixracı 9 dəfə artaraq dəyəri 0,37 milyard dollardan 3,3 milyard dollara yüksəlib.

Ölkəmizdə aparılan islahatların son hədəfi Azərbaycanı inkişaf etmiş sənaye ölkəsinə çevirməkdir. Son dövrlər bu məqsədə yarıdan sənaye parkları və sənaye məhəllələrinin sayı xeyli artıb. Bu gün sənaye məhsullarının çoxu həmin park və məhəllələrdəki müəssisələrdə istehsal olunur. Belə müəssisələrin regionlarda da yaradılması bölgələrimiz inkişafında önəmli rol oynayır.

Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara görə, cari ilin yanvar-mart aylarında ölkə üzrə 15,7 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektoru



runda məhsul istehsalının artımının həcmi 0,2, qeyri-neft-qaz sektorunda isə 7,8 faiz olmuşdur.

Hesabat dövründə məhsul istehsalında qeyri-dövlət sektorunun payı 80,9 faiz olmuşdur. Ümumi istehsalın 89,3 faizi sənaye məhsullarının istehsalı, 10,7 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. Məlumdur ki, sənayedə qeyri-dövlət sektorunun payının yüksək olması dövlət tərəfindən sahibkarlığın inkişafına verilən dəstəklə bağlıdır.

Cari ilin ilk 3 ayında sənayenin əsas məhsulu olan əmtəəlik neft hasilatı 7,2 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 9,7 milyard kubmetr təşkil etmişdir. Statistik rəqəmlərdən məlum olur ki, əmtəəlik neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz azalsa da, əmtəəlik qaz hasilatı 5,4 faiz artmışdır.

Hesabat dövründə emal sənayesində 4 milyard 561,2 milyon manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bu sahə üzrə bir çox məhsul istehsalında müəyyən qədər azalma müşahidə edilə də, əsas məhsullar üzrə istehsalda artım da olmuşdur. Məsələn, ilk rüb ərzində toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahəsində yüksək dinamika müşahidə edilmişdir. Bu sahələrdə 124,2 milyon manat dəyərində məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəri və dəridən hazırlanan məmulatların, ayaqqabıların istehsalında 37,3, geyim istehsalında 21,1, toxuculuq sənayesində 9 faiz artım olmuşdur.

İlin ilk 3 ayı kimya sənayesi, əczaçılıq məhsulları, rezin və plastik



kütlə məmulatlarının istehsalında da artım qeydə alınmışdır. Bu sahələrdə 537,9 milyon manatlıq məhsul istehsal edilmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 26,2, kimya sənayesi məhsullarının istehsalı 16,7, əczaçılıq məhsullarının istehsalı isə 0,9 faiz artmışdır.

Tikinti materiallarının istehsalı sahəsində son 2 ildə yüksək artım dinamikası müşahidə edilir. Bu da işğaldan azad edilən ərazilərdə nəhəng tikinti-quruculuq layihələrinin icrası ilə bağlıdır. Hesabat dövründə

bu sahə üzrə dəyəri 274,6 milyon manat olmaqla keçən ilin eyni vaxtı ilə müqayisədə 34,4 faiz çox müxtəlif tikinti məhsulları istehsal olunmuşdur. 3 ay ərzində betonun yığılma tikinti konstruksiyalarının istehsalı 49,2, beton istehsalı 34,6, tikinti gipsinin istehsalı 27,1, sement istehsalı 26,3 faiz artmışdır.

Son dövrlər sənayemizdə nisbətən yeni sahə olan - kompüter, elektron və optik məhsulları, elektrik avadanlıqlarının istehsalı sahələrində yüksək dinamikanın ildən-ilə artmasını müşahidə edirik. Sənayenin bu

cür daha gəlirlili sahəsində məhsul istehsalının artması müsbət həldir. Konkret rəqəmlərə gəldikdə, cari ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 16,8, kompüter, elektron və optik məhsullarının isə 7,9 faiz artmışdır. Bununla yanaşı, ötən ilin müvafiq dövrü ilə müqayisədə noutbukların istehsalı 3, güc transformatorlarının istehsalı isə 2,2 dəfəyə qədər yüksəlmişdir.

Rüstəm KAMAL,
"Azərbaycan"

Zərif biznes

Azərbaycanlı qadın sahibkarların fəaliyyət sahələri genişlənir



Dünyanın hər yerində sahibkarlıqla maliyyə, fiziki və sosial riskləri olan, kifayət qədər zəhmət və vaxt sərf edərək yeni dəyər yarada bilən kişilər və qadınlar məşğuldu. Azərbaycanda həmin fəaliyyət növündə kişilərə bərabər uğur əldə edən xeyli qadın da var və onların fəallığı artan dinamika ilə müşayiət olunur. Bu dinamikanın səbəbi Azərbaycan qadınının önəmləri, milliliyi, innovativliyi, intellekt və sosial aktivliyi özündə cəmləşdirib, istər şəxsi həyatında, istərsə də ictimai həyatda və iş dünyasında təbii etməsidir.

Bu gün Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün hər cür şərait mövcuddur. Sahibkar qadınların biznes və istehsal sahəsindəki fəaliyyətlərini daha da genişləndirmək üçün dövlət öz dəstəyini əsirgəmir. Qadın sahibkarlığının inkişafı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) prioritet istiqamətlərindən olduğu üçün lider xanımlara göstərdiyi diqqət təqdirəlayiqdir. Qorum ölkə iqtisadiyyatının inkişaf prioritetləri, həmçinin milli xüsusiyyətlər nəzərə alınmaqla, qadın sahibkarlığının inkişafını təşviq edir və zorlu xidmətlər göstərir. Qeyd edək ki, qadınların cəmiyyətdə gördüyü işlərin daha qabarıq görünməsi üçün 2017-ci ildə Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası təsis edilib. Sahibkar qadınları

özündə birləşdirən bu qurum Prezident İlham Əliyevin tövsiyəsi ilə yaradılıb. Assosiasiyanın yaranmasında məqsəd ölkədə lider qadınların işgüzar birliyinin bir çətir altında birləşməsidir. Əsas məqsədlərdən biri qadınları daim bu platformada görmək, onların arzularının yerinə yetirilməsi üçün şərait yaratmaqdır.

Adətən Azərbaycan xanımı deyəndə göz önünə aیلən bütün saxlayan dayaqlardan biri olan ana, milli-mənəvi dəyərləri qoruyan cəfəkeş qadın gəlir. Lakin bu parametrlər qadın iş dünyasındakı fəaliyyəti ilə tərs-mütənəsb də deyil, əksinə, hər atılan addımda bütün üstünlükləri ilə hiss olunur. Dövlət idarəçiliyində, təhsil, səhiyyə, sosial müdafiə, hüquq-mühafizə orqanlarında, humanitar sektorda,

yerli idarəetmə orqanlarında, siyasətdə çalışan xanımların sayı ilbəil artır. Azərbaycan qadınının səsi dünyanın hər yerindən gəlir. 20 il əvvəlki qadın ilu bu günün qadını arasındakı fərq onun cəmiyyətin üst pilləsində möhkəm bərqərar olmasındadır. O həm sosial rifahını yüksəldir, ailəsinə dəstək olur, onu ayaqda saxlayır, həm də başqalarının "qolundan tutub" işlə təmin olunmalarında rol oynayır. Üstəlik də vergi ödəyicisi kimi özünü təsdiq edərək dövlətin vergi siyasətində müəyyən yer tutur. Güzəlli kreditlini verilməsi, kənd təsərrüfatı ilə məşğul olanların vergilərdən azad edilməsi isə bu xanımlara çox böyük köməkdir.

Əvvəllər qadın sahibkarlar məhdud sahələrdə sahibkarlıq fəaliyyətinə, xüsusilə də tibb və təhsilə maraqla göstərirdilər. Amma son vaxtlar reklam menecment, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatının müxtəlif sahələri və ekoturizm də qadınların iştirakını görürük. Hətta hazırda onların arasında müəyyən rəqabət mühtəfi formalaşmış. Sovetlər dövründən

fərqli olaraq müstəqil Azərbaycanda fərdi sahibkarlıqla məşğul olan xanımlar heç də kişilərdən geri qalmır. Dövlət Statistika Komitəsinin məlumatına görə, fərdi sahibkarların 22,7 faizini (299,8 min nəfər) qadınlar təşkil edir. Bu o deməkdir ki, Azərbaycanda 300 min nəfərə yaxın qadın təkco mikrosahibkar kimi deyil, həm də iri sahibkarlıq fəaliyyəti üçün potensialını ortaya qoyur.

Onu da deyək ki, qadın sahibkarlar bu gün yerli əhəmiyyətli əlaqələr qurub, səbəklər yaradırlar. Bu işlərin uğurlu alınması qurumun keyfiyyətdən xəbər verir. Məhz bu keyfiyyətə söykənən qadın sahibkarlığının inkişafı yoxsulluğun azalmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına, bir çox halda cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına kömək edir.

Lider qadınlar beynəlxalq səviyyədə də əlaqələr qururlar. Ölkəmizi beynəlxalq arenada uğurla təmsil etməsi Azərbaycan qadınının gücünü göstərir. Həmin güc xüsusilə türk dövlətləri arasında qarşılıqlı ticarət və investisiya əlaqələrinin inkişafında daha qabarıq görünür. Məlumat üçün bildirdək ki, 2019-cu ildə Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanı birləşdirən Türkiyə Palataları və Birjalar Birliyi (TOBB) və Türk Dövlətləri Təşkilatının əməkdaşlığı çərçivəsində Türk Ticarət və Sənaye Palatası təsis edilmişdir. 2021-ci ilin noyabrında isə Türk Ticarət və Sənaye Palatası (TSO) Qadın Sahibkarlar Komitəsi yaradılıb. Qurumun sədrliyinə Azərbaycan nümayəndəsi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının rəhbəri Səkinə Babayeva seçilib. Komitədə türkdillli dövlətlərin hər birindən 10 nümayəndə iştirak edib. Ötən iki ildə üzv ölkələrin qadın təşkilatları arasında biznes-forumlar, seminar-

lar, sərgilər təşkil olunub. Türk dövlətlərinin qadın sahibkarları arasında olan həmrəylik genişləndirib və əməkdaşlıq imkanları artıb.

Bu cür qarşılıqlı əlaqələrin davamı olaraq bu günlərdə İstanbulda Türkiyə Ticarət və Sənaye Palataları Birliyi Qadın Sahibkarlar Komitəsinin ikinci Baş Assambleyası baş tutub. Tədbirdə 2021-ci ilin noyabr ayında Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının təşəbbüsü ilə ölkəmizi təmsil etmək məqsədilə namizədləri irəli sürülən, 2 ildən çoxdur Türkiyə Qadın Sahibkarlar Komitəsinə sədrlik edən Səkinə Babayeva görülməli işlərlə bağlı geniş məlumat verərək deyib ki, türk dünyası qadın sahibkarları ilə keçirilən ümumi görüşlərin sayı 120-ni ötib. Bu dövr ərzində türkdillli ölkələrə 30-dan çox səfər təşkil olunub, 8 ölkədə 60-a yaxın layihə, tədbirlər həyata keçirilib. Ümumi yığılmaqda Türkiyə təmsilçisi Hatice Kal, Qazaxıstandan Ləzzət R. Kerimkulovna, Qırğızıstandan Aijan Chynbaeva, Özbəkistandan Nodira N. Shotursunova, Türkmənistandan Gulbahar İlliyeva, Şimali Kipr Türk Respublikasından isə Yaprak Özalçın iştirak ediblər.

Yığılmanın qərarına əsasən, Türkmənistan təmsilçisi rəsmi olaraq Qadın Sahibkarlar Komitəsinin tərkibinə daxil olub. Bundan sonrakı dövrdə bütün ölkələrin nümayəndələrinin öz dillərində danışıqların qərarına alınması da təqdirəlayiq haldır. Daha sonra 2021-ci ildə komitənin qəbul olunmuş əsasnaməsinə dair qərarlara istinadən Qadın Sahibkarlar Komitəsinin sədrliyi Səkinə Babayevadan Qazaxıstan Respublikasının nümayəndəsi Ləzzət Kerimkulovnaya təhvil verilib.

Züleyxa ƏLİYEVƏ,
"Azərbaycan"

DSMF daha iki beynəlxalq mükafata layiq görülüb

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) "Communitas" beynəlxalq təşkilatının (ABS) təşkil etdiyi "Communitas Awards" beynəlxalq müsabiqəsində uğur qazanıb.

DSMF müsabiqəyə təqdim etdiyi "Azərbaycan sosial ödənişlərin təyinatında müasir humanist yanaşma: İnsanönmümlü proaktiv təyinat mexanizmi" layihəsinə görə "Excellence Winner", "Ünvanlı sosial yardımın təyinatı üçün maddi-məişət şəraitinin yoxlanmasının süni zəkaya əsaslanan həlli" layihəsinə görə isə "Leadership Winner" mükafatlarına layiq görülüb.

"Communitas"ın rəsmi sahifəsində yerləşdirilmiş xəritəyə əsasən, təşkilatın bulki qeyd olunan mükafatlarına Avropa qitəsindən yalnız 3 təşkilat - Böyük Britaniyanın "Venari Partners" şirkəti (1 mükafat), Türkiyənin "Trendyol" şirkəti (1 mükafat), Azərbaycandan isə DSMF (2 mükafat) layiq görülüb.

"Communitas" mükafatları cəmiyyətlərin maddi və sosial rifahı naminə səy və resurslarını səfərbər edərək, bu sahədə səmərəli təşəbbüslər həyata keçirən təşkilatlardan ən uğurlu təcrübələri ilə seçilənlərə təqdim edilir.

Qeyd edək ki, 2024-cü ilin ilk dörd ayı ərzində DSMF artıq 14 beynəlxalq mükafata layiq görülüb.


Azərbaycan rüb ərzində 360,3 milyon kilovat-saat elektrik enerjisi ixrac edib

Cari ilin yanvar-mart ayları ərzində ölkə üzrə elektrik enerjisinin istehsalı 8,1 faiz azalaraq 7 milyard 129,3 milyon kilovat-saat olub.

Rüb ərzində elektrik enerjisi istehsalı İES-lərdə 6 milyard 519,2 milyon, SES-lərdə keçən ilin müvafiq dövrünə nisbətən 161,5 milyon kilovat-saat artımına 439,3 milyon, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,0 milyon kilovat-saat artımla 170,8 milyon kilovat-saat təşkil edib. Bu dövr külək-elektrik stansiyalarında 14,3 milyon, günəş-elektrik stansiyalarında 89,5 milyon, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 67,0 milyon kilovat-saat elektrik enerjisi istehsal edilmişdir.

Hesabat dövründə elektrik enerjisinin istehsalı "Azərenerji" ASC üzrə 6 milyard 371,0 milyon, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 92,1 milyon, "Azərişiq" ASC üzrə külək-elektrik stansiyalarında 9,5 milyon, müstəqil elektrik stansiyaları üzrə isə 656,7 milyon kilovat-saat olub.

Rüb ərzində elektrik enerjisinin idxalı 1,4 dəfə artaraq 44,3 milyon, ixracı isə 3,4 dəfə azalaraq 360,3 milyon kilovat-saat təşkil edib.



Azərbaycan idmanının parlaman yeni ulduzu

16 yaşlı Fatimə Hüseynli kamandan oxatmada tarixi uğura imza atıb

Azərbaycanın həmişə idman ənənələri olub və bu gün vətənimiz dünyada idman ölkəsi kimi tanınır. İdmançılarımızın mütəbər yarışlarda qazandığı qələbələr, eyni zamanda bədən tərbiyəsi və idmana dövlət tərəfindən göstərilən diqqət və qayğı müvafiq beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir.

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin tədbirlərində birində dedi ki, əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda idmanın kütləvi təminatı təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı xeyli artır. "Biz buna görə görkəmli idmançılarımıza minnətdar olmalıyıq. Ümumiyyətlə, hesab edirəm ki, idman sahəsində görülən işlər gəncləri də həvəsləndirir. Azərbaycan gənclərinin idmana böyük maraq göstərməsi bizi sevindirir. Əlbəttə ki, görkəmli idmançılarımızın uğurları bizim idman şöhrətini daha da yüksəklərə qaldırır".

Son illər yüksəliş yolunda olan idman növlərindən biri də kamandan oxatmadır. Kamandan oxatma ilk dəfə 1904-cü il Yay Olimpiya Oyunlarında olimpiya proqramına salınıb, 1931-ci ildə isə bu idman növünün Beynəlxalq Federasiyası yaradılıb. 1993-cü ildə bir sıra idman təşkilatlarının nümayəndələri, mütəxəssis və veteranları tərəfindən Azərbaycan Respublikası Kamandan Oxatma Federasiyası (AKOF) təsis edilmişdir.

Əslində, Azərbaycanda bu idman növü 1969-1970-ci illərdə inkişaf etməyə başlayıb. "Məhsul", "Spartak", "Lokomotiv" və digər idman cəmiyyətlərində kamandan oxatma bölmələri açılıb. Tanınmış idmançılarımız V.Maksimov, S.Yusifova, S.İsmayılova, N.Hüseynova, O.Saraykina və E.Hacıyev müxtəlif illərdə SSRİ kuboku, ümumittifaq və beynəlxalq yarışların qalibi və mükafatçısı olmuşlar. Hazırda isə bu ononeni Yaylagül Ramazanova, Əhməd Hüseynov, Svetlana Simonova və digər idmançılarımız davam etdirirlər. Sevindirici haldır ki, son illər bu idman növündə daha bir istedadlı yeniyetmə - Fatimə Hüseynlinin ulduzu par-



layır. Bu günlərdə o, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa Kuboku yarışında növbəti uğur qazanaraq gümüş medala sahiblənib. Qeyd edək ki, bu, indiyədək kamandan oxatma üzrə qitəmiqyaslı yarışda qazanan ilk medalıdır.

Yüksək nailiyyətlə Vətəndə qayıdan Fatimə Hüseynli dünyanın redaksiyamızın qonağı olub. Comi beş ildir kamandan oxatma idman növü ilə məşğul olan Fatimə artıq beşqat Azərbaycan çempionudur. 11-ci sinif şagirdi bu il 1 sayılı Uşaq-Gənclər İdman Liseyini bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsilini davam etdirmək niyyətindədir.

Fatimənin bu cür sürətlə uğur əldə etməsinin səbəbini soruşduqda dedi ki, 5 yaşından idman gimnastikası ilə

Tbilisidə ononəvi beynəlxalq turnirlərdə bürünc medala yiyələnib.

2023-cü ildə Rusiyanın Çita şəhərində dünya çempionu, olimpiya mükafatçısı, ölkə federasiyasının prezidenti Vladimir Yeşeyevin şəərəfinə keçirilən və 17 ölkənin idmançılarının mübarizə apardığı turnirdə Fatimə Hüseynli komanda yoldaşları Yaylagül Ramazanova və Svetlana Simonova ilə birgə bürünc medal qazanıb.

Ötən il mayın 19-20-də Şağan Olimpiya İdman Kompleksində təşkil edilən və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan beynəlxalq turnirdə fərdi, qarışıq və komanda yarışlarında 3 qızıl medala layiq görülmüşdür.

Bu il də idmançımız uğurla başlayıb. RF-nin Oryol şəhərində o, "RUS QIŞI - 2024" adlı beynəlxalq yarışda komanda hesabında 3-cü yeri tutub.

Fatimənin dediyinə görə, rəfiqəsinin məsləhətilə məşqlərə qatıldığı bu idman növünün sirlərini ilk olaraq ona Natiq Fazilov öyrədir. Hazırda o, Natiq müəlliminin və məşqçi Fuad Allahverdiyevin rəhbərliyi ilə ustalıqını və peşəkərlığını artırır.

Milli komandanın baş məşqçisi Natiq Fazilov Fatimə Hüseynlinin çox perspektivli idmançı olduğunu bildirir və onun yaxın gələcəkdə Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, digər beynəlxalq turnirlərdə böyük uğurlar qazanaraq Azərbaycanı bayrağını yüksəklərə qaldıracağına inanır.

Diqqət və qayğıya görə məşqçilərinə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, habelə respublika Kamandan Oxatma Federasiyasının rəhbərliyinə təşəkkürünü bildirən Fatimə Hüseynlinin ən ümdə arzusu iyulda start götürəcək Paris-2024 Olimpiadasına lisenziya qazanaraq Olimpiya çempionu olub dövlətimizin himnini səsləndirmək, bayrağını yüksəltməkdir. Fransa paytaxtında baş tutacaq Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmək üçün idmançımızı may və iyun aylarında iki sənə gözləyir: Almaniyanın Essen şəhərində Avropa çempionatı və Antalyada lisenziya yarışları. Uğurlar, Fatimə!

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Paytaxtda 29, bəzi bölgələrdə isə 30 dərəcə isti olacaq

Azərbaycanda aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 14-17°, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normaldan yüksək - 764 millimetr civə sütunu, nisbi rütubət 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim



şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-17°, gündüz 25-30° isti, dağ-

larda gecə 5-10°, gündüz 13-18° isti olacağı ehtimal edilir.

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2024-cü il üçün abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatyayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərmətbuatyayımı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat
6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat
3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat
1 aylıq - 15,60 (on beş manat altmış qəpik) manat



Hörmətli oxucular!
Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Avropa ən sürətlə istiləşən qitədir

İqlim dəyişikliyi getdikcə daha ağır fəsadlar yaradır

Avropa 2023-cü ildə meşə yanğınları, daşqınlar və rekord sayda isti günlərlə üzləşib. Bu barədə global iqlim dəyişikliyi ilə bağlı hesabatda deyilir.

Global iqlim dəyişikliyinə nəticələri hər yerdə getdikcə daha aydın görünür və Avropa da istisna deyil. Al-nin Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) və Ümumdünya Meteorologiya Təşkilatının (WMO) son hesabatında yer alan məlumatlara nəzər saldıqda bunun şahidi oluruq. Sənədə əsasən, Avropada 2020-ci ildən bəri ən isti üç il, 2007-ci ildən isə ən isti on il qeydə alınıb.

2023-cü il iqlimlə bağlı antirekord təamamılı qırb. 1991-ci ildən 2020-ci ilə qədər olan dövrlə müqayisədə havanın temperaturu bir dərəcə yüksəlməklə ötən il Avropanın ən isti il olub.

Ümumiyyətlə, ötən il iqlim dəyişikliyi ilə bağlı risklər baxımından Avropa üçün çətin olub və müxtəlif səviyyələrdə problemlərin mövcudluğunu göstərir, C3S direktoru Karlo Buontempo iqlim monitorinqinin nəticələrini şərh edərkən deyib: "2023-cü ildə Avropa indiyə qədər qeydə alınan ən böyük meşə yanğınları, dənizə tökülən daşqınlar, eləcə də sahil zonasında siddətli anomali istilik dövrləri, habelə ən çox yağıntı ilə üzləşib".

Daşqınların vurduğu ziyan təxminən 11 milyard avro təşkil edib

Ümumilikdə, 2023-cü ildə Avropaya normaldan təxminən yeddi faiz çox yağıntı düşüb. Çayların üçdəbirində suyun səviyyəsi qalxıb və bu da daşqınlarla səbəb olub.

İlkin hesablamalara görə, Avropada 1,6 milyona yaxın insan daşqınlardan zərər çəkib, on azı 40 nəfər ölüb. 63 nəfər qəsrgə və tufanların qurbanı olub, 44 nəfər meşə yanğınları nəticəsində həlak olub. Avropada ekstremal hava şəraiti və iqlim dəyişikliyinə təsirləri nəticəsində dəyən ziyan 13,4 milyard avroya çatıb ki, bu məbləğin 80 faizindən çoxu daşqınlardan vurduğu ziyanı hesabına olub.



Ümumdünya Ticarət Təşkilatının Baş katibi Celeste Saulonun dediyinə görə, iqlim dəyişikliyi böhranı bizim nəslin ən böyük problemlərindəndir. İqlim tədbirləri ilə bağlı xərclər yüksək görünür, lakin heç bir iş görülməyə, xərclər daha da artacaq.

Avropada ekstremal istilərlə daha çox rast gəlinir

Alimlər deyirlər ki, ekstremal hava və iqlim dəyişikliyi səbəbindən sağlamliq üçün fəsadlar çoxalır. Son 20 ildə heddindən artıq istilərin təsirinə önlənən sayı demək olar ki, 30 faiz artıb. Bütün Avropada havanın temperaturunun anomali yüksək olduğu daha çox müşahidə olunur. 2023-cü il heddindən artıq isti günlərin sayına görə rekord vurub. Alimlər ekstremal istiliyi 46 dərəcədən yuxarı təyin edirlər. Belə şəraitdə sağlamliq risklərinin qarşısını almaq üçün xüsusi tədbirlər tələb olunur.

Keçən il Cənubi Avropa ölkələrinin 41 faizi çox isti, siddətli və ya heddindən artıq istilər ilə üzləşib - bu, bir çox insanada istilik stressi adlandırılan vəziyyət yaradıb. Bir insanın uzun müddət ərzində yaşadığı istilik stressi sağlamliq problemlərini daha da pisləşdirir bilər. Bundan əlavə, yüksək temperatur xüsusilə kiçik yaşlı uşaqlarda, yaşlılarda və xroniki xəstələrdə günvurma riskini artırır.

Bu arada hesabat müəlliflərinin fikrincə, cəmiyyətdə anomali istilik dövrləri ilə bağlı sağlamliq riski lazımi səviyyədə qiymətləndirilmir.

Əriyən buzlaqlar və meşə yanğınları

2023-cü ildə Avropada baş verən istilik dalğası buzlaqlara da təsir edib. Buzların əriməsi, o cümlədən dağ zirvələrində, bütün dünyada müşahidə edilmişdir, lakin Alp dağlarında xüsusilə güclü olub. Səbəblərdən biri qışda ora çox az qar yağması idi. C3S hesabatında deyilir ki, son iki il ərzində Alp buzlaqları qalan həcmindən təxminən 10 faizini itirib.

Alimlər istilik, qar və quraqlıq necə əlaqəli olduğuna dair başqa bir nümunə gətirirlər: kifayət qədər qarı örtüyünün olmaması səbəbindən Alpdakı Po çayında suyun səviyyəsi İbboya orta səviyyədən aşağı olub. Bu səbəbdən İtaliyanın şimalında su qıtlığı və quraqlıq yaşanıb.

İstilik və quraqlıq meşə yanğınlarına səbəb olur. 2023-cü ildə bütün Avropada meşələr yanıb. Bir il ərzində London, Paris və Berlinin birləşdiyi ərazi ilə müqayisə oluna bilən ərazidə yanğınlar olub. Avropada ən böyük meşə yanğıni Yunanıstanda baş verib: yanğın nəticəsində məhv olan bölgə Yunanıstanın paytaxtı Afanının ərazisindən iki dəfə böyük idi.

Avropa ən sürətlə istiləşən qitədir. Belə ki, temperatur global orta göstəricidən iki dəfə sürətlə yüksəlir. Alimlərin dediyinə əsasən, bu, digər məsələlərlə yanaşı, Avropa qitəsinin Arktikaya yaxınlığından da asılıdır.

R.CƏFƏROV,
"Azərbaycan"

ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin rəhbərliyi, deputatlar, parlament Aparatının və İşlər İdarəsinin kollektivləri Milli Məclis Aparatının İnformasiya Resursları və Texnologiyalar Şöbəsinin eməkdaşı Zaur Sadıxova özizi

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli AMEA-nın müşaviri akademik Yaqub Mahmudova özizi

ALMAS XANIMIN vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Səbail rayonundan Vuqar Zeynalov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova qardaşı

KAMİL MƏMMƏDOVUN vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR
Bəxtiyar SADIQOV

Əlaqə telefonları:
Qəbul otağı - 539-68-71, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68
Baş redaktor müavini - 538-86-86, İnnovasiya şöbəsi - 538-56-60
434-63-30, 539-72-39
Məsəl katib - 539-43-23, İctimai əlaqələr şöbəsi - 539-49-20, 539-31-11,
Məsəl katib müavini - 539-44-91, Fotoilustrasiya şöbəsi - 538-84-73,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00, Kompüter mərkəzi - 538-20-87,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Mühəsibathiq - 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə
contact@azerbaijan-news.az
az.reklam@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 4250 Sifariş 894

Qiyməti 60 qəpik